

1. Tədbirlərin həyata keçirilməsində təşkilati məsələlərə xas olmayan variantı seçin.

✓ Partnyor-şəhərlərdə himayəçilik problemləri üzrə məsləhət məntəqələrində kordinatorların işinin təşkil edilməsi.

- Himayəçilik günün təsis edilməsi
- təşkilat-partnyorlarla müqavilələr imzalamaq
- partnyor təşkilatlarının ərazisində himayəçiliyin inkişafı üzrə proqramın işlənməsinə sosial sifarişin alınmasının, təmin olunması;
- layihə üzrə fəaliyyəti iş yeri, orqtexnika ilə təmin etmək

2. Layihədə tədbirlər planı neçə mərhələni əhatə edir?

✓ 4

- 7.0
- 6.0
- 5.0
- 3

3. 100) – layihənin bütün iştirakçılarla iş aparılması üçün alətdir və bu işlərin dəqiq təqvim qrafikini tərtib olunması üçün əsas rolunu oynayır. Cümləni tamamlayın.

- resurslar
  - ərazi
  - nəticə
  - vaxt
- ✓ plan

4. Hər bir layihənin həm pozitiv, həm də neqativ nəticələri ola biləcəyini nəzərə alaraq, neqativlərin minimuma endirilməsinə və pozitiv nəticələrinə maksimuma qədər artırılmasına səy göstərmək lazımdır. Bu hansı yanaşmada təzahür edir?

- ✓ nəticə
- plan
  - ərazi
  - vaxt
  - resurslar

5. Əgər layihə böyük ərazilərdə vahid standart və yanaşma üzrə həyata keçirilə bilməzsə, onun lokal layihələrə bölünməsi və eyni cinsli hər bir ərazi qrupları üçün standartların və yanaşmaların müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu hansı yanaşmada təzahür edir?

- resurslar
  - plan
  - nəticə
  - vaxt
- ✓ ərazi

6. Əgər layihə ortamüddətli planlaşdırma hüdudlarını keçirsə, ona bir neçə ardıcıl şəkildə həyata keçirilən layihələrə bölmək məqsədəuyğundur. Bu hansı yanaşmada təzahür edir?

- ✓ vaxt
- ərazi
  - nəticə
  - plan
  - resurslar

7. Məqsədin əldə olunması üçün böyük olmayan ziyan hesabına resursları istifadə etmək mümkün deyilsə, onları istifadə etmək də lazım deyildir. Bu hansı yanaşmada təzahür edir?

- ✓ resurslar
- ərazi
  - nəticə
  - plan

- vaxt

8. Sosial layihənin reallaşması üzrə tədbirlərin planlaşdırılması neçə qayda ilə həyata keçirilir?

- √ 4
- 3.0
  - 5.0
  - 4.0
  - 2

9. İşlər resurslarla uzlaşır. Son müddət, məhsul icraçılar və maliyyələşdirmə həcmi müəyyən olunur. Aralıq və son nəticələrin yoxlanılmasının nəzarət mərhələləri qeyd olunur. Bu hansı yanaşmada təzahür edir?

- √ tədbirlər planı
- vaxt qaydası
  - ərazi qaydası
  - nəticələr qaydası
  - resurslar qaydası

10. Bütün tədbirlər vəzifələrə uyğun şəkildə seçilir. Nəticənin əldə olunmasında mərhələlilik gözlənilir. Bu hansı yanaşmada təzahür edir?

- √ tədbirlər planı
- vaxt qaydası
  - ərazi qaydası
  - nəticələr qaydası
  - resurslar qaydası

11. – layihələrin yerinə yetirilməsi üzrə hərəkətlər ardıcılığını və qaydasını xarakterizə edir. Cümləni tamamlayın.

- √ Tədbirlər planı
- vaxt qaydası
  - ərazi qaydası
  - nəticələr qaydası
  - resurslar qaydası

12. Layihənin reallaşdırılması mexanizminə xas olmayan variantı seçin.

- √ Himayəçilik sistemini formalaşdıran kommersiya təşkilatlarının «Təhsil haqqında» FQ-da nəzərdə tutulmuş formalarla yanaşı, təhsil sahəsində bələdiyyə-ictimai özünüidarəetməsinin tam hüquqlu subyektinə çevrilməsi
- Bütçə mexanizmlərinin formalaşdırılması və himayəçilik şuralarının və təhsil sahəsində bələdiyyə-ictimai özünüidarəetməsinin digər formalarının bütçədənkənar vəsaitlərin bölgüsü müsabiqəsində iştirakını təmin etmək
  - Qərarların qəbul edilməsinin və onların icrasına nəzarət prosesinin himayəçilik şuralarının səlahiyyətlərinə aid olan hissəsində yeni ailə ictimaiyyətinin iştirakı mexanizminin inkişafı
  - mətbuatda və tele-radio yayım vasitələrində xüsusi rubrikaların daxil edilməsi yolu ilə KİV-də xeyriyyəçiliyin rus ənənələrinin bərpasına münasibətdə müsbət ictimai fikrin formalaşdırılması
  - «Təhsil himayəçiləri» elektron saytının vasitəsilə Privojsk dairəsi səviyyəsində təhsil müəssisələrinin himayəsi sferasında partnyor təşkilatlar üçün vahid məlumat sahəsinin yaradılması

13. Layihənin reallaşdırılması mexanizmi neçə mərhələdən ibarətdir?

- √ 8
- 7.0
  - 9.0
  - 10.0
  - 6

14. Məqsəd və vəzifələrə xas olmayan tələbi seçin.

- √ əvvəlki bölmədə ifadə olunmuş bir neçə problem üzrə ən azı bir neçə dəqiq vəzifə durur
- məqsədlər prinsiplər etibarilə əldə olunan, nəticələr isə ölçüyə gələndir
  - məqsədin əldə olunması müddəti göstərilir

- dil aydın və dəqiqdir
- layihənin yerinə yetirilməsi nəticəsində vəzifələrin həll edilməsi ehtimalı

15. Məqsəd və vəzifələrə aid olan tələblər neçə hissədən ibarətdir?

- √ 9
- 8.0
- 10.0
- 11.0
- 7

16. – onlar bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənirlər, lakin eyni zamanda da bir-birlərini tamamlayırlar və ardıcıl şəkildə məqsədin əldə olunmasına imkan verirlər. Cümləni tamamlayın.

- √ layihənin vəzifəsi
- tədbirlər planı
- resurslar qaydası
- plan
- layihənin məqsədi

17. – konkret şəxsi nəticədir. Cümləni tamamlayın.

- √ layihənin vəzifəsi
- tədbirlər planı
- resurslar qaydası
- plan
- layihənin məqsədi

18. – ümumi nəticədir. Cümləni tamamlayın.

- resurslar qaydası
- √ layihənin məqsədi
- layihənin vəzifəsi
- tədbirlər planı
- plan

19. «Təhsilin himayəçiləri» layihəsinin məqsədinə uyğun olmayan variantı seçin.

- √ kommersiya menecmentinin əsaslarının bələdiyyə-ictimai özünüidarəetmənin subyektlərinə öyrədilməsi üçün üç səyyar yay məktəbini keçirmək
- elektron çat yaratmaq
- regionlarda himayəçiliyin müsbət imicini formalaşdırmaq məqsədilə partnyor təşkilatların ərazisində media-kompaniyanın hazırlanması və keçirilməsi
- himayəçiliyin formalaşan şəbəkəsində kommunikasiya sistemlərini qaydaya salmaq
- yerli icmanın təhsil sferasında savadlı mövqeləndirmə məqsədilə bələdiyyə-ictimai özünüidarəetmənin əsaslarının öyrənilməsinə təhlil etmək və ümumiləşdirmək

20. «Təhsilin himayəçiləri» layihəsinin məqsədi neçə hissədən ibarətdir?

- √ 4
- 5.0
- 6.0
- 7.0
- 3

21. əsas çatışmazlığı kimi onların konkretsizliyini, reallıqla, layihənin məqsədilə uzlaşmasını hesab etmək olar. Cümləni tamamlayın. 1)) layihənin məqsədi

- √ layihənin məqsədi
- layihənin planı
- resurslar qaydası

- tədbirlər planı
- layihənin vəzifəsi

22. – bu zaman onların ifadə olunmasına olan tələblərə dayaqlanır. Cümləni tamamlayın.

- √ layihənin məqsədi
- layihənin planı
- resurslar qaydası
- tədbirlər planı
- layihənin vəzifəsi

23. Məqsəd təşəbbüskarlığın hazırlıq, səriştəlik, səviyyəsinə və onun dəyər-normativ sisteminə uyğun hansı sıralara cavab verməlidir? Düzgün olmayan variantı seçin.

- √ Layihəni necə başa vurmalyam?
- Özünün hansı şəxsi problemini layihənin həyata keçirilməsini öz üzərimə götürməklə həll edirəm?
- Layihəni bitirməyi bacarmağымda inanmalıyam?
- Layihəni mənim nəzərdə tutmadığım şəxslər bəhrələnməz ki?
- Özünün hansı şəxsi keyfiyyətlərini layihədə reallaşdırma bilərəm?

24. Məqsəd təşəbbüskarın hazırlığı neçə suala cavab verməlidir?

- √ 4
- 5.0
- 6.0
- 7.0
- 3

25. Layihənin məqsədinin ifadə olunmasına xas olmayan variantı seçin.

- √ Məqsəd ilkin nəticəni nəzərdə tutmalıdır
- Məqsəd qəti şəkildə ifadə olunmalıdır
- Məqsəd son nəticəni nəzərdə tutmalıdır
- Layihə fəaliyyəti üçün mümkün şərtlərin öyrənilməsi işlər başlayana qədər qurtarmalıdır
- Layihənin məqsədi verilmiş layihə çərçivəsində əldə oluna bilməsidir

26. Layihənin məqsədi neçə tələbdən ibarətdir?

- √ 5
- 4.0
- 6.0
- 7.0
- 3

27. – ifadə olunması aşkarlanmış sosial problemilə bağlı olmalıdır. Cümləni tamamlayın.

- √ layihənin məqsədi
- tədbirlər planı
- resurslar qaydası
- plan
- layihənin vəzifəsi

28. – qoyuluşu zamanı biz dəyərlər və dəyərlər münasibətləri sahəsinə daxil oluruq. Cümləni tamamlayın.

- √ layihənin məqsədi
- tədbirlər planı
- resurslar qaydası
- plan
- layihənin vəzifəsi

29. Layihənin reallaşması gedişatında əldə etmək istədiyimiz nəzərdə tutulur. Cümləni tamamlayın
- √ layihənin məqsədi
  - tədbirlər planı
  - resurslar qaydası
  - plan
  - layihənin vəzifəsi
30. Proqram çərçivəsində bağlanmış müqavilələrə uyğun gəlməyən variantı seçin
- √ ikinci «təhsil himayəçiləri» məcmuəsi buraxılmışdır
  - uğurlu fəaliyyət göstərən şulararın mövcud təcrübəsi, yığılmış, ümumiləşdirilmiş və təhlil edilmişdir
  - birinci «Təhsil himayəçiləri» məcmuəsi buraxılmışdır
  - dövlət və s. nümayəndələrlə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır
  - təhsil müəssisələrinin müdiriyyəti və himayəçilik şurasının və ya bələdiyyə-ictimai özünüidarəetmənin digər formalarının rəhbərləri üçün təlim seminarları keçirilmişdir
31. Bu proqram çərçivəsində neçə müqavilə bağlanıb?
- 6.0
  - 2
  - 3.0
  - 5.0
  - √ 4
32. Neçənci ildə Perm şəhərində Perm şəhərinin təhsil və elm üzrə komitəsinin yardımıla müəllim evinin bazasında təşəbbüs qrupu tərəfindən muxtar qeyri-kommersiya təşkilatı statusuna malik himayəçiliyin inkişafı Mərkəzi yaradıldı?
- √ 1999
  - 1998.0
  - 2000.0
  - 2001.0
  - 1997
33. 69) Müsbət yerli təcrübə haqqında məlumatın olmaması, rusiya və xarici təcrübənin kor-koranə təkrarı himayəçilik şurasının fəaliyyətində arzu olunan nəticəni vermir. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
  - Himayəçilik şulararının fəaliyyətinin kadr təminatı sahəsində
  - Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərlə münasibətlər sahəsində
  - KİV-lə qarşılıqlı əlaqə sahəsində
  - Pul resurslarının səfərbər olunması sahəsində
34. KİV himayəçiliyin inkişafını formal olaraq müdafiə edir. Bu yanaşmaya uyğun variantı seçin.
- √ KİV-lə qarşılıqlı əlaqə sahəsində
  - Himayəçilik şulararının fəaliyyətinin kadr təminatı sahəsində
  - Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərlə münasibətlər sahəsində
  - Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
  - Pul resurslarının səfərbər olunması sahəsində
35. Təhsil müəssisələrinin hakimiyyət, kommersiya və qeyri-kommersiya strukturlarının nümayəndələrlə partnyor münasibətlərinin qurulmasına hazır olmaması. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərlə münasibətlər sahəsində
  - Himayəçilik şulararının fəaliyyətinin kadr təminatı sahəsində
  - KİV-lə qarşılıqlı əlaqə sahəsində
  - Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində.
  - Pul resurslarının səfərbər olunması sahəsində

36. Onların idarə edilməsi sahəsində həlledici rolü əksər hallarda təhsil müəssisəsinin direktoru oynayır. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Himayəçilik şuralarının fəaliyyətinin kadr təminatı sahəsində
- Təhsil müəssisələrinə yardım və s. üzrə müxtəlif formalarının subyektlərilə münasibətlər sahəsində
  - KİV-lə qarşılıqlı əlaqə sahəsində
  - Mövcud yerli, rus və xarici təcrübənin istifadə olunması sahəsində
  - Pul resurslarının səfərbər olunması sahəsində
37. Bir tərəfdən təhsilin bələdiyyə sferasının məmur və təşkilatçıları sosial menecmentin, xüsusilə qeyri-kommersiya menecmentinin spesifikasiyası haqqında uzaq təsəvvürə malikdir. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
- Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
  - Pul resurslarının səfərbər olunması sahəsində
  - Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodiki təminatı sahəsində
  - Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarənin yaradılması sahəsində
38. Təhsilin idarə olunmasının bələdiyyə strukturlarında himayəçilik şuraları ilə işi, bir qayda olaraq, bir nəfər aparır. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodiki təminatı sahəsində
- Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
  - Pul resurslarının səfərbər olunması sahəsində
  - Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində.
  - Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarənin yaradılması sahəsində
39. Təhsil müəssisələrinin əhəmiyyətli hissəsinin öz fəaliyyətlərini təmin etmək üçün material-resurs bazasına malik olmalarına baxmayaraq, onların çoxu yerli icmalar səviyyəsində resursların sisteməlik cəlb edilməsində çətinlik çəkirlər. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Pul resurslarının səfərbər olunması sahəsində
- Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
  - Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodiki təminatı sahəsində
  - Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
  - Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarənin yaradılması sahəsində
40. Şuraların fəaliyyətinin böyük hissəsi «Təhsil haqqında» Federal qanunda, təhsil müəssisələrinin nizamnamələri ilə tənzimlənir ki, bu, dövlət-ictimai özünüidarəetmənin inkişaf imkanlarını həddindən artıq məhdudlaşdırır. Bu yanaşmaya uyğun variantı seçin
- √ Himayəçilik şuralarının fəaliyyətinin hüquqi rəsmiləşdirilməsi sahəsində
- Pul resurslarının səfərbər olunması sahəsində
  - Himayəçilik şuralarının fəaliyyətinin məlumat-metodiki təminatı sahəsində
  - Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
  - Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarənin yaradılması sahəsində
41. Bələdiyyə və ictimai özünüidarəetmənin funksiyalarının sərhədlərinin dəqiq müəyyənləşdirilməsi halı var. Bu yanaşmaya uyğun variantı seçin.
- √ Təhsil müəssisələrində bələdiyyə-ictimai özünüidarəedənin yaradılması sahəsində
- Pul resurslarının səfərbər olunması sahəsində
  - Himayəçilik şuralarının fəaliyyətlərinin məlumat-metodiki təminatı sahəsində
  - Bələdiyyə-ictimai özünüidarəetmə texnologiyaları sahəsində
  - Himayəçilik şuralarının fəaliyyətlərinin hüquqi rəsmiləşdirilməsi sahəsində
42. Privoljsk dairəsinin yerli icmalar səviyyəsində himayəçilik şurasının müasir vəziyyəti neçə əlaməti özündə birləşdirir?
- √ 9
- 7.0
  - 8.0
  - 5.0
  - 6

43. Privoljsk dairəsinin yerli icmalar səviyyəsində himayəçilik şurasının müasir vəziyyəti neçənci ildə qəbul olunmuşdur?
- √ 2000
- 1998.0
  - 2002.0
  - 2004.0
  - 996
44. Bu layihədə sahənin minimal tələbatı orta hesabla neçə faiz ödənilməsi məqbul hesab olunur?
- √ 60
- 50.0
  - 70.0
  - 80.0
  - 40
45. «Təhsilin himayədarları» layihəsi neçənci ildə Perm şəhərində keçirilmiş Privoljsk federal dairəsinin «Sosial partnyorluq» konkursunun qalibi olmuşdur?
- √ 2000
- 1999.0
  - 2001.0
  - 2002.0
  - 1998
46. Problemin həllinin əsas üsulu kimi strategiyanın müəyyənləşdirilməsi üçün hansı suala cavab verilməlidir?
- √ Digər mümkün strategiyalar içərisində niyə məhz onu seçmişiniz?
- Onlar bizim layihəyə kömək və ya mane olacaqdır
  - Onları öz tərəfinə çəkmək və ya necə neytrallaşdırmaq olar
  - digər təşkilatların rəqabət aparıcı layihələri varmı
  - Onlarla əlaqə yaratmaq üçün bizim hansı imkanlarımız var
47. Problemi qiymətləndirərkən onu aydınlaşdırmaq üçün neçə saata cavab verilməlidir?
- √ 2
- 4.0
  - 5.0
  - 6.0
  - 3
48. Problemi qiymətləndirərkən onu aydınlaşdırmaq üçün neçə saata cavab verilməlidir?
- √ 6
- 5.0
  - 7.0
  - 8.0
  - 4
49. Problemi qiymətləndirərkən aşağıdakıları aydınlaşdırılmalıyıq. Düzgün olmayan variantı seçin
- √ Arzu olunan nəticələrin əldə olunmasında sizin strategiyanız necədir?
- onlar bizim layihəyə kömək və ya mane olacaqdır
  - onlarla əlaqə yaratmaq üçün bizim hansı imkanlarımız var
  - Kim və nəyə görə burada cavabdehdir
  - bizi maraqlandıran problemin həlli sistemi dövlət yerli özünüidarəetmə orqanları, təşkilatlar və ya, şəxslər səviyyəsində varmı?
50. Problemin ilkin dəqiqləşdirilməsi üçün neçə məsələni aydınlaşdırmaq lazımdır?

- ✓ 3
- 4.0
- 5.0
- 6.0
- 2

51. Problemin ilkin ifadəsini dəqiqləşdirilməsində aşağıda qeyd edilən düzgün olmayan variantı seçin

- ✓ kim nəyə görə burada cavabdehdir
- problem kimə aiddir
- problemin miqyası necədir
- problem həll olunmazsa nə ola bilər
- kimin maraqlarına bu problem toxunur

52. «Heç kəs heç zaman bu problem ilə məşğul olmamışdır. Bu problemin həlli üsullarının müəyyən edilməsində və təklif olunmasında biz birinciyik». Bu nəyi ifadə edir

- ✓ yanaşma
- konsepsiya
- proqram
- planlaşma
- layihə

53. Sosial marketinq nöqtəyi-nəzərdən problemin aktuallığını əsasən neçə yanaşmadan istifadə etmək olar

- ✓ 2
- 4.0
- 5.0
- 6.0
- 3

54. Təşkilat haqqında, layihə müəllifinin səriştəlilik səviyyəsi və heyətin ixtisası haqqında məlumatları əhatə edir. Cümləni tamamlayın

- ✓ təşkilatın təsviri
- layihənin rəhbəri
- layihənin müddəti
- layihənin dəyəri
- layihənin sifarişçisi

55. bu bölmədə təşkilat haqqında danışılır. Cümləni tamamlayın: 1) dəstəkləyici təşkilat

- ✓ təşkilatın təsviri
- layihənin müddəti
- layihənin dəyəri
- dəstəkləyici təşkilat
- layihənin rəhbəri

56. burada bütün müddətə və ya layihənin yerinə yetirildiyi birinci ilə tələb olunan maliyyələşdirmə həcmi göstərilir. Cümləni tamamlayın

- dəstəkləyici təşkilat
- layihənin müddəti
- təşkilatın təsviri
- ✓ layihənin dəyəri
- layihənin rəhbəri

57. Neçə il müddətində layihə yerinə yetirilə bilmirsə, növbəti mərhələlərdə sifarişlər ayrıca yazılır və təqdim olunur

- ✓ 2 il
- 6 ay
- 1 il



- 1 il yarım
- bir ay

58. Fondla, bir qayda olaraq, neçə layihələri maliyyələşdirmir?

- √ 3 illik
- 1 aylıq
- 3 aylıq
- 4 illik
- 1 həftəlik

59. – adətən bir iki ildən çox olmayaraq aylarla hesablanır. Cümləni tamamlayın:

- √ layihənin müddəti
- dəstəkləyici təşkilat
- layihənin rəhbəri
- layihənin coğrafiyası
- icraçı təşkilat

60. – layihə üzrə işin keçiriləcəyi rayon göstərilir. Cümləni tamamlayın:

- √ layihənin coğrafiyası
- dəstəkləyici təşkilat
- layihənin rəhbəri
- layihənin dəyəri
- icraçı təşkilat

61. Layihədə rəhbər neçə nəfər olmalıdır?

- √ 1
- 3.0
- 4.0
- 5.0
- 2

62. layihənin yerinə yetirilməsinə cavab verir və vəsaitlərin effektiv istifadəsinə görə sponsor qarşısında məsuliyyət daşıyır. Cümləni tamamlayın

- √ layihənin rəhbəri
- dəstəkləyici təşkilat
- layihənin coğrafiyası
- layihənin dəyəri
- icraçı təşkilat

63. adı, soyadı, atasının adı, vəzifəsi, dərəcəsi, ünvanı, telefonu, faks nömrəsi, elektron poçtunun ünvanı göstərilməlidir. Cümləni tamamlayın

- √ layihənin rəhbəri
- dəstəkləyici təşkilat
- layihənin coğrafiyası
- layihənin dəyəri
- icraçı təşkilat

64. dövlət və ya bələdiyyə müəssisəsi məşhur dövlətlərarası və ya qeyri-kommersiya təşkilatı ola bilər. Cümləni tamamlayın

- √ dəstəkləyici təşkilat
- layihənin rəhbəri
- layihənin coğrafiyası
- layihənin dəyəri
- icraçı təşkilat

65. İcraçı təşkilat neçə yerə bölünür?

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

66. layihəni yerinə yetirən təşkilatın adı, onun ünvanı, telefonu və hesab nömrəsi olmalıdır. Cümləni tamamlayın

- √ icraçı təşkilat
- layihənin rəhbəri
- layihənin coğrafiyası
- layihənin dəyəri
- dəstəkləyici təşkilat

67. qısa, nəzərə çarpacaq və həcmli olmalıdır. Cümləni tamamlayın

- √ layihənin adı
- dəstəkləyici təşkilat
- layihənin rəhbəri
- layihənin dəyəri
- icraçı təşkilat

68. Layihələrin xarakterik xüsusiyyətləri neçə yerə bölünür?

- √ 6
- 8.0
- 7.0
- 5.0
- 4

69. Layihənin xarakterik xüsusiyyətlərinə xas olmayan variantı seçin: 1) mövcud situasiyanın təhlili

- √ planlaşdırılan nəticələrin xarakteristikası
- nəticələrin qiymətləndirilməsi üsulları
- büdcə
- mövcud situasiyanın təhlili
- mövcud sistemin təhlili

70. özündə yaxşılaşdırmalı olan konkret situasiyanın təsvirini və onun reallaşdırılması üzrə konkret metod və addımları təcəssüm etdirir. Cümləni tamamlayın

- √ layihə
- nizamnamə
- proqram
- konsepsiya
- təşkilati layihə

71. istənilən təşkilatın daha konkret, daha real olaraq yerinə yetirilən fəaliyyət formasıdır. Cümləni tamamlayın

- √ layihə
- konsepsiya
- nizamnamə
- proqram
- təşkilati layihə

72. maliyyələşdirmənin əldə olunmasının zəruri şərtidir. Cümləni tamamlayın

- √ layihə
- konsepsiya
- nizamnamə
- proqram
- təşkilati layihə

73. təşkilatın bu və ya digər istiqaməti haqqında təsəvvürün alınması üçün vacibdir

- √ proqram
- konsepsiya
- nizamnamə
- layihə
- təşkilati layihə

74. Proqramın xarakterik xüsusiyyətləri neçə yerə bölünür?

- √ 5
- 6.0
- 7.0
- 8.0
- 4

75. Proqrama daxil olmayan xüsusiyyəti seçin

- √ mövcud sistemin təhlili
- proqramın məqsədlərinin ifadə olunması
- fəaliyyətin forma və metodlarının xarakteristikası
- proqramın reallaşma planı
- mövcud situasiyanın təhlili

76. fəaliyyətin müəyyən istiqamətinin təsviri kimi çıxış edir. Cümləni tamamlayın

- √ proqram
- konsepsiya
- nizamnamə
- layihə
- təşkilati layihə

77. Firmalarda fəaliyyətin tənzimlənməsi neçə cür həyata keçirilir

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

78. Təşkilatla tanışlıq bundan başlayır: belə ki, ... onun vizit kartıdır. Cümləni tamamlayın

- √ konsepsiya
- nizamnamə
- proqram
- layihə
- təşkilati layihə

79. təşkilatın mahiyyəti, missiyası və əsas fəaliyyət istiqamətləri haqqında təsəvvürlərin əldə olunması üçün zəruridir. Cümləni tamamlayın

- √ konsepsiya
- nizamnamə
- proqram
- layihə

- [yetəşkilati layihə

80. Konsepsiyaya daxil olan xüsusiyyətlərin sayı nə qədərdir?

- √ 5
- 6.0
- 7.0
- 8.0
- 4

81. Konsepsiyaya daxil olmayan xüsusiyyəti seçin. 1) mövcud situasiyanın təhlili;

- √ mövcud sistemin təhlili
- fəaliyyət məqsədinin ifadə olunması
- fəaliyyətin əsas istiqamətlərinin göstərilməsi
- hadisələrin təhlili
- mövcud situasiyanın təhlili

82. Konsepsiyada olan bilik elementlərini göstərməyən variantı seçin.

- √ sosia
- nəzəri
- fəlsəfi
- dünyabaxışlı.
- empirik

83. Konsepsiyada neçə bilik elementi mövcuddur?

- 4.0
- √ 2
- 1
- 3.0
- 5.0

84. mərkəzi ideya kimi özündə elmi biliklərin müxtəlif formalarını birləşdirir. Cümləni tamamlayın

- √ konsepsiya
- nizamnamə
- proqram
- layihə
- təşkilati layihə

85. təşkilatın konseptual sənədlərin – konsepsiyaların, ona daxil olan proqram və layihələrin törəməsidir. Cümləni tamamlayın

- √ nizamnamə
- konsepsiya
- proqram
- layihə.
- təşkilati layihə

86. təşkilatın əsas məqsəd və vəzifələrini hüquqi baxımdan möhkəmləndirən sənəddir. Cümləni tamamlayın

- √ nizamnamə
- konsepsiya
- proqram
- layihə
- təşkilati layihə

87. Bir çox rəhbərlər bu və ya digər ideyanın əsaslandırılması zamanı təşkilatın ... istifadə edirlər/

- √ nizamnamə
- konsepsiya
- proqram
- layihə
- təşkilati layihə

88. effektiv kriteriya və göstəricilərdən ibarətdir. Cümləni tamamlayın

- √ təşkilati layihə
- nizamnamə
- proqram
- layihə
- konsepsiya

89. effektiv kriteriya və göstəricilərdən ibarətdir. Cümləni tamamlayın

- √ təşkilati layihə
- nizamnamə
- proqram
- layihə
- konsepsiya

90. ayrı-ayrı təşkilati elementlərə həvalə edilmiş funksional vəzifələrdir. Cümləni tamamlayın

- √ təşkilati layihə
- nizamnamə
- proqram
- layihə
- konsepsiya

91. konkret problemin həlli üçün təşkilatın məqsədinin müəyyən edilməsi üzrə qərarlar məcmusudur. Cümləni tamamlayın

- √ təşkilati layihə
- nizamnamə
- proqram
- layihə.
- konsepsiya

92. effektivliyi menecerlər tərəfindən istifadə olunan planlaşdırma texnologiyasından asılıdır. Cümləni tamamlayın

- √ sosial layihə
- layihə idarəetməsi
- layihə menecmenti
- layihələr üzrə iş
- işin layihələndirilməsi

93. effektivliyinin yüksəldilməsi üçün sifarişçinin və məqsədli qrupun müştərisinin tələbatlarına istiqamətlənmək lazımdır. Cümləni tamamlayın

- √ sosial layihə
- layihə idarəetməsi
- layihə menecmenti
- layihələr üzrə iş
- işin layihələndirilməsi

94. əsasında yalnız məhsulun təqdim edilməsi deyil, həm də istehlakçıların və alıcıların məhsula münasibətinin dəyişilməsi, onların davranışına təsir edilməsi durur. Cümləni tamamlayın

- √ sosial layihə
- layihə idarəetməsi

- layihə menecmenti
- layihələr üzrə iş
- işin layihələndirilməsi

95. strateji idarəetmənin üsullarından biridir. Cümləni tamamlayın: işin layihələndirilməsi

- ✓ layihə
- layihələr menecmenti
- layihə üzrə iş
- işin layihələndirilməsi
- layihə idarəetməsi

96. bilməlidirlər ki, real insanların real tələbatlarının həllinə yönəldilmiş layihələrin hər şeydən əvvəl köməyə real şansları var. Cümləni tamamlayın: işin layihələndirilməsi

- layihə idarəetməsi
- işin layihələndirilməsi
- kreativ menecment
- layihə menecmenti
- ✓ layihələr üzrə iş

97. təkcə şəxsi mövcudluğu saxlamaq üçün deyil, məqsədli qrupların problemlərinin nəticəli həlli üçün xarici mühitin dəyişən şərtlərinə çevik və vaxtında reaksiya göstərmək üsullarından biridir. Cümləni tamamlayın

- işin layihələndirilməsi
- kreativ menecment
- ✓ layihələr üzrə iş
- layihə menecmenti
- layihə idarəetməsi

98. – təşkilatın rəhbərliyi nəyi və necə etmək suallarına verilən cavablarına yenidən baxmaq qərarına gəldikdə dəyişir. Cümləni tamamlayın

- ✓ işin dizaynı
- kreativ menecment
- layihələr üzrə iş
- layihə idarəetməsi
- işin layihələndirilməsi

99. – bu işin dizaynıdır. Cümləni tamamlayın

- ✓ işin layihələndirilməsi
- kreativ menecment
- layihələr üzrə iş
- layihə menecmenti
- layihə idarəetməsi

100. – gözlənilən şəxsiyyətlərarası münasibətləri və verilmiş vəzifələrin təşkilatın həm daxilində, həm də ondan kənarında həll edilən digər vəzifələrin qarşılıqlı asılılığını daxil edən işçi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinin həm formal, həm qeyri-formal spesifikasiyinin yaradılmasıdır. Cümləni tamamlayın:

- kreativ menecment
- işin layihələndirilməsi
- layihələr üzrə iş
- layihə menecmenti
- ✓ layihə idarəetməsi

101. Biznes layihələrinin tərtibində vəziyyəti xarakterizə edən bölmə hansıdır?

- layihənin nəticəsi
- layihənin büdcəsi
- ✓ problemin qoyuluşu

- layihənin məqsədi

**102.** Rentabellik konsepsiyası nədir?

- √ resurslar əsasında maksimum fayda əldə etmək
- riskləri önləmək
- ziyanı az olmaq
- heç bir ziyanı olmamaq

**103.** Biznes layihələrdə iştirakçılar neçə rolda ola bilərlər?

- heç bir rolda
- √ müxtəlif rollarda
- 1 rolda
- 3 rolda

**104.** Riskləri önləmək üçün hazırlanmış planlar

- √ alternativ plan
- zəmanət
- proqram hesabatı
- maliyyə planı

**105.** Strejeji plan öncəsi təhlillər

- müqayisəli təhlil
- retrospektiv təhlil
- √ iqtisadi, texnoloji, hüquqi təsirlər
- makroiqtisadi təhlil

**106.** Layihə meneceri kimdir?

- √ layihə məqsədlərinə nail olmağa cavabdeh şəxs
- maliyyə hesabatlarını verən şəxs
- sponsor
- şirkətin sahibi

**107.** Mənfəət-zərər hesabatı nəyi təsvir edir?

- √ dövr ərzində nəyi itirib, nəyi qazanmağı
- illik itkilərin
- rüblük itkilərin
- aylıq itkilərin

**108.** "Biznesin dili" nə sayılır?

- √ mühasibatlıq
- direktor
- ictimaiyyətlə əlaqə şöbəsi
- mətbuat katibi

**109.** Şirkətin ən mühüm biznes funksiyası

- √ maliyyə
- aktivlər
- daşınmaz əmlak
- qızıl

**110.** Qeyri-maddi aktivlər

- √ fiziki cəhətdən mövcud olmayan uzunmüddətli aktivlər
- passiv aktivlər
- pullar
- saxlanacaq vasitələri

**111.** Biznes planında belə bir mərhələ varmı?

- √ Marketing
- Bütçədən kənar mərhələ
- fondlar
- təşkilatlar

**112.** Kassa hesabatı nəyi təsvir edir?

- √ nağd vəsaitlərin dövr ərzində hərəkətini təsvir edir
- bütün dövrü
- rüblük dövrü
- illik dövrü

**113.** Balans hesabatları nəyi öyrənir?

- √ konkret ana olan münasibəti
- dövrü vəziyyəti
- ötən ilə olan münasibəti
- bu ilə olan münasibəti

**114.** Biznes layihələrinin icrasında hesabat formaları

- √ maliyyə və proqram hesabat formaları
- qısa hesabatlar
- balans hesabatları
- dövrü hesabatlar

**115.** Şirkətin strategiyası hansı dövrü əhatə edir?

- √ uzunmüddətli dövrü
- bütöv dövrü
- əsas dövrü
- qısa dövrü

**116.** Strateji planlaşmada əsas mərhələ

- √ məqsədlər
- vasitələr
- hədəflər
- mənfəət

**117.** Biznes planında daxili mühitin təhlilinə nə deyilir?

- √ resurs təhlili
- ümumi təhlil
- PEST təhlil
- Müqayisəli təhlil

**118.** Biznes planı şərtləndirən amil?

- √ planın mövcudluğu
- planın sonradan hazırlanması
- plana istənilən an edilən dəyişikliklər
- Plan üzərində heç bir düzəlişin edilməməsi



**119.** Biznesdə steypkholder sayılır?

- √ Təhcizatçı
- Transmilli şirkətlər
- KOS
- Fərdi şəxslər

**120.** Biznes layihələrinin hansı təhlil formasını tanıyırsınız?

- √ SWOT
- İqtisadi təhlil
- Sosial-iqtisadi təhlil
- Müqayisəli təhlil

**121.** Biznes layihələrinin nöqsanlı tərtibi

- √ ehtiyacların inandırıcı dərəcələri
- informasiya çatışmazlığı
- öz vəsaitinin olmaması
- az vəsait istənilməsi

**122.** Biznes layihələrinin üstün imkanları

- √ gəlirlərin və risklərin bölüşdürülməsi
- riskləri öz üzərinə götürmək
- risklərdən qaçmaq
- risklərin üzərinə getmək

**123.** Biznes layihələrində axtarılacaq nöqsanlar

- √ ardıcılığın və sistemliliyin olmaması
- səmərəlilik
- dürüstlük
- məhsuldarlıq

**124.** Biznes layihələrinin uğurlu olmasının şərti

- √ təkmil hazırlanması
- az maliyyə tələb etmək
- çox maliyyə tələb etmək
- orta məbləğdə vəsait istəmək

**125.** Kredit üçün hara müraciət etməli

- √ kommersiya banklarına
- mərkəzi banka
- hamısına
- dövlət təşkilatları

**126.** Biznes planda marketing bölməsinin mahiyyəti

- √ bazar planlamasının təsviri
- bazar nəticələri
- səmərəlilik
- məhsuldarlıq

**127.** Biznes konsepsiyasının mahiyyəti

- √ son nəticəyə istiqamətlənmiş fəaliyyətinin təsviri

- biznesin nəzəri hissəsi
- biznesin praktik hissəsi
- biznesin nəticəsi

**128.** Biznes planının tərtibi hansı hissədən başlayır

- ✓ titullar və sənədlər
- müəndəricat
- marketinq
- maliyyə

**129.** Biznes planının əsas bölmələrinin sayı

- ✓ 10
- 8
- 12.0
- 7.0

**130.** Biznes planının inandırıcı dərəcəsi

- ✓ təkmil biznes planının tərtibi
- qanunvericilik
- monitorinq
- qiymətləndirmə

**131.** biznes planının xarici funksiyaları

- ✓ bankdan kredit almaq
- bankdan kredit almamaq
- xarici maliyyə qurumlarından investisiya cəlb etmək
- daxili mənbələrdən vəsait toplamaq

**132.** biznes planının mahiyyəti

- ✓ müəsisə fəaliyyətinin strategiyasını müəyyən edən sənəd
- taktiki addımların müəyyən edilməsi
- biznes planına uyğun olaraq rentabellik
- bölmələr üzrə təsnifat

**133.** Biznes planının məzmunu(Bazar)

- ✓ məhsul,müştərilər,rəqabət,bazar segmenti
- bazar segmenti,reqabet
- müştərilər,reqabet,
- reqabet,bazar

**134.** biznes planının məzmunu(biznes)

- ✓ şirkət,fəaliyyət sahəsi,məqsədlər
- şirkət,MƏQSƏDLƏR
- məqsədlər,fəaliyyət sahəsi
- ŞİRKƏT,məqsədlər

**135.** Biznes planının əsas vəzifələri

- ✓ arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini əsaslandırılması
- məfəətə hesblanmış fəaliyyət
- kreditorun bəyənməsi
- hecbiri

**136.** Biznes planının xarici funksiyası

- √ investisiyaların cəlb edilməsi
- investisiyaların uzaqlaşdırılması
- investisiyaların mərkəzləşdirilməsi
- portfel investisiyaların real investisiyaları üstələməsi

**137.** Biznes planının hansı modeli yoxdur?

- √ universal
- tək
- cəm
- klassik

**138.** Biznes planının istifadə sxemi

- √ plan, fəaliyyət, qiymətləndirmə, plan
- fəaliyyət, plan, qiymətləndirmə
- fəaliyyət, plan
- plan, Qiymətləndirmə

**139.** Biznes planının neçə mərhələsi olur

- √ 8
- 5
- 12.0
- 9.0

**140.** Biznes planı nədir

- √ müəsisənin gələcək kompleks inkişafı planıdır
- mənfəət norması
- yaxşı idarəetmə
- inkişaf planıdır

**141.** Biznes layihələrində bazar axtarışı hansı bölmə adı altında qeyd olunur?

- √ Marketing
- Investisiya
- xülasə
- ədəbiyyat

**142.** Biznes layihələrinin birinci səhifəsi necə adlanır?

- √ Titul səhifəsi
- Giriş
- investisiya
- bölmə

**143.** Biznes layihələrinin yazılmasında ən vacib resurs

- √ İnformasiya
- inzibati heyət
- nizamnamə kapitalı
- Kredit

**144.** Biznes layihələrinin yazılmasına köməklik edən şəxs

- √ Konsultant
- müəllim

- şirkətlər
  - dövlət qurumları
- 145.** Biznes layihələrinə dəstəyi həyata keçirən dövlət qurumları
- √ SKMF
  - ARDNF
  - SOCAR
  - Banklar
- 146.** Biznes layihələri fəaliyyət növlərinə görə tərtib olunurmu?
- √ bəli
  - xeyr
  - hər ikisi
  - heç biri
- 147.** Biznesdə deleqasiya olunan işlər
- √ Vəzifələrin işçilərə ötürülməsi
  - Kəsilmiş əlaqə
  - Davam edən əlaqə
  - ötürülməyən işlər
- 148.** Biznes layihələrinin steykholderləri
- √ biznesdə marağı olan şəxslər
  - Biznesdə işgüzar ünsiyyət
  - Biznesə mane olan amillər
  - Biznesdən kənar münasibətlər
- 149.** Biznes layihələrinin mahiyyəti
- √ Biznes fəaliyyətinin alqoritmik düzülüşü
  - Biznesin uğurlu təminatı
  - Biznesdə yaxşı təşkilatçılıq
  - Biznesdə yalnız uğur Qazanmaq imkanı
- 150.** Tələb edilən büdcə layihənin həyata keçirilməsi üçün konkret olaraq, hansı ehtiyatların zəruri olduğunu təsvirinə istinad etməlidir. Burada nədən bəhs edilir
- √ ardıcılıq və səlislik
  - müəlliflərin sərəştəliyi
  - bütövlük
  - obyektivlik
  - məhdudluq
- 151.** Layihənin məqsəd və vəzifələri bilavasitə qoyulmuş problemdən irəli gəlməlidir. Burada nədən bəhs edilir.
- √ ardıcılıq
  - müəlliflərin sərəştəliyi
  - obyektivlik
  - bütövlük
  - məhdudluq
- 152.** Layihənin məhdudluğu neçə tələbi yerinə yetirməlidir.
- 3
  - 6.0
  - 7.0

- 4.0
- √ 5

**153.** Layihənin əsas hissələri və onların məzmunu bir-birilə məntiq cəhətdən bağlı olmalı və bir-birini əsaslandırılmalıdır. Burada nədən bəhs edilir

- √ ardıcılıq
- müəlliflərin səriştəliyi
- obyektivlik
- bütövlük
- məhdudluq

**154.** Layihənin ümumi mənası aydındır və onun hər bir hissəsi bu ümumi ideyaya müvafiqdir. Burada nədən bəhs edilir.

- məhdudluq
- müəlliflərin səriştəliyi
- obyektivlik
- ardıcılıq
- √ bütövlük

**155.** Layihənin əsasında mütləq gələcəkdə əldə edilməli olduğunun «mənzərəsi» verilir. Burada nədən bəhs edilir

- √ bütövlük
- ardıcılıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- məhdudluq

**156.** Layihənin həyata keçirilməsi üçün zəruri olan resursların keyfiyyətinin konkret dəqiq təsviri verilməlidir. Burada nədən bəhs edilir

- √ məhdudluq
- ardıcılıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- bütövlük

**157.** Layihənin həyata keçirilməsi üçün zəruri olan ehtiyatların miqdarı göstərilməlidir. Burada nədən bəhs edilir.

- √ məhdudluq
- ardıcılıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- bütövlük

**158.** Layihə üzrə işlərin yerinə yetirilməsi plan qrafiki göstərilməlidir. Burada nədən bəhs edilir

- √ məhdudluq
- ardıcılıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- bütövlük

**159.** Layihənin və ayrı-ayrı mərhələlərin nəzərdə tutulan nəticələri göstərilməlidir. Burada nədən bəhs edilir.

- √ məhdudluq
- ardıcılıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- bütövlük

160. Layihənin və ayrı-ayrı mərhələlərin konkret ölçüləri göstərilməlidir. Burada nədən bəhs edilir.
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
161. Layihənin və ayrı-ayrı mərhələlərin dəqiq qoyulmuş ölçülə bilən məqsədləri göstərilməlidir. Burada nədən bəhs edilir.
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
162. Layihənin və ayrı-ayrı mərhələlərin dəqiq qoyulmuş ölçülə bilən vəzifələri göstərilməlidir. Burada nədən bəhs edilir?
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
163. Layihənin həyata keçirilməsinin konkret müddəti aydın göstərilməlidir. Burada nədən bəhs edilir.
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
164. Layihədə mərhələlər dəqiq göstərilməlidir. Burada nədən bəhs edilir.
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
165. Burada qrant verəni əmin edəcək ki, layihə üzrə daha effektiv fəaliyyət üçün «sabah bir qədər də ondan xahiş etməyəcəklər». Burada nədən bəhs edilir
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
166. Layihənin bu mühüm xarakteristikası hər mərhələnin dəqiq göstərilmiş ölçülə bilən nəticələrilə onun həyata keçirilməsi gedişinə nəzarət etməyə imkan verir. Burada nədən bəhs edilir.
- √ məhdudluq
  - ardıcılıq
  - obyektivlik
  - müəlliflərin səriştəliyi
  - bütövlük
167. Layihənin həyata keçirilməsi üçün tələb olunan və onun məqsədlərinə nail olmaq üçün kifayət edən ehtiyatların miqdarını dəqiq bilmək zəruridir. Burada nədən bəhs edilir.

- √ məhdudluq
- ardıcillıq
- obyektivlik
- müəlliflərin səriştəliyi
- bütövlük

**168.** Layihənin ekspert qiymətləndirilməsi neçə mərhələdə həyata keçirilir

- √ 7
- 6.0
- 8.0
- 9.0
- 5

**169.** Annotasiyanı yoxlama suallarına xas olmayan variantı seçin.

- annotasiya məsləhət olunan həcmə uyğun gəlirmi
- √ mətn geniş verilibmi
- məzmunu maraqlıdırımı
- problemin təsvirini əks etdirirmi
- müraciət edən və onun əvvəlki nailiyyətləri barədə qısa məlumat varmı

**170.** Layihə menecmentində annotasiyaya yoxlama sualların sayı nə qədər göstərilib?

- √ 7
- 8.0
- 9.0
- 5.0
- 6

**171.** Layihənin annotasiyası neçə səhifədən ibarətdir?

- √ 1
- 3.0
- 4.0
- 5.0
- 2

**172.** Layihədə annotasiya neçə mərhələdə həyata keçirilir.

- √ 10
- 9.0
- 11.0
- 12.0
- 8

**173.** Layihənin həyata keçirilməsindən gözlənilən nəticələrin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzer.
- səmərəlilik

**174.** Layihədə ehtiyatların müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya

- resenzen
- səmərəlilik

**175.** Layihədə intellektual səviyyənin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**176.** Layihədə maddi-texniki təchizatın müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**177.** Layihədə tədbirlərin keçirilməsi vaxtının müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**178.** Layihədə tədbirlərin keçirilməsi vaxtının müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**179.** Layihədə tədbirlərin keçirilməsi yerinin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**180.** Layihədə heyətin funksiyaların təyin edilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**181.** Layihə iştirakçılarının təyin edilməsi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzen
- səmərəlilik

**182.** Layihənin mənbələrinin təyin olunması. Burada nədən bəhs edilir.



- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**183.** Layihənin maliyyə modelinin təyin olunması. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**184.** Layihədə vəsaitə olan tələbat. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**185.** Layihədə təşkilatın əsaslandırılması. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- resenzent
- annotasiya
- qiymətləndirmə
- səmərəlilik

**186.** Layihənin iqtisadi əsaslandırması. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**187.** Layihənin hüquqi əsaslandırması. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**188.** Layihənin vəzifələri. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**189.** Layihənin məqsədi. Burada nədən bəhs edilir.

- √ mahiyyət
- qiymətləndirmə
- annotasiya

- resenzent
- səmərəlilik

**190.** - layihənin yüksək qiymətləndirmə ehtimalının qaldırılması və qalib gəlməsinin rəhmidir. Cümləni tamamlayın.

- √ xronoloji annotasiya
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**191.** – layihənin yazılma keyfiyyəti və layihənin uğurla gözdən keçirirlər. Cümləni tamamlayın.

- √ resenzent
- qiymətləndirmə
- annotasiya
- xronoloji annotasiya
- səmərəlilik

**192.** Layihənin maksimal dəqiqliyi ilə xarakterizə etməyə imkan verir. Burada nədən bəhs edilir

- √ xronoloji annotasiya
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**193.** Layihənin mahiyyətinin göstərilməsi. Burada nədən bəhs edilir.

- √ xronoloji annotasiya
- qiymətləndirmə
- annotasiya
- resenzent
- səmərəlilik

**194.** Layihəni həyata keçirən təşkilat haqqında informasiya verilir. Burada nədən bəhs edilir.

- xronoloji annotasiya
- √ annotasiya
- səmərəlilik
- qiymətləndirmə
- resenzent

**195.** Layihənin təsviri konsentrik dairələr üzrə verilir. Burada nədən bəhs edilir.

- √ annotasiya
- qiymətləndirmə
- xronoloji annotasiya
- resenzent
- səmərəlilik

**196.** – mətni hazırladığımız şəxs üçün layihənin təqdim etmə forması aydın və maraqlı olmalıdır. Cümləni tamamlayın.

- √ annotasiya
- qiymətləndirmə
- xronoloji annotasiya
- resenzent
- səmərəlilik

**197.** Layihənin həyata keçirilməsi texnologiyası neçə yerə bölünür.

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

**198.** Himayəçilik şuralarının çoxu seminarlarda təlimdən sonra özlərinin təhsil müəssisələrinə müxtəlif resurs təminatı mənbələrinin axtarılması məsələləri haqqında təsəvvür əldə edilməlidir. Burada nədən bəhs edilir.

- √ texnologiya
- qiymətləndirmə
- pozisiya
- vəzifə
- səmərəlilik

**199.** Himayəçilik inkişafının resurs bazası yaradılmalıdır: 1) səmərəlilik

- √ texnologiya
- qiymətləndirmə
- pozisiya
- vəzifə

**200.** Layihədə stabil resursları nəzərə almaq lazımdır. Burada nədən bəhs edilir.

- √ vəzifə
- səmərəlilik
- qiymətləndirmə
- pozisiya
- göstərici

**201.** Layihənin inkişaf perspektivinin müəyyənləşdirilməsi. Burada nədən bəhs edilir.

- √ vəzifə
- səmərəlilik
- qiymətləndirmə
- pozisiya
- göstərici

**202.** – layihənin mümkün inkişaf yollarını proqnozlaşdırmaq. Cümləni tamamlayın.

- √ pozisiya
- səmərəlilik
- qiymətləndirmə
- vəzifə
- göstərici

**203.** – grant çərçivəsində maliyyələşməni başa çatdırmaqdır. Cümləni tamamlayın.

- √ vəzifə
- səmərəlilik
- qiymətləndirmə
- pozisiya
- göstərici

**204.** – uğuru nəzərə almaq və layihənin iflasına yol verməməkdir. Cümləni tamamlayın.

- √ vəzifə
- səmərəlilik
- qiymətləndirmə

- pozisiya
  - göstərici
- 205.** Müsabiqənin təşkilatçıları layihənin reallaşması gedişi barədə layihələrin rəhbərlərinin hesabatları formasında məlumatlandırılmalıdır. Burada nədən bəhs edilir
- √ pozisiya
  - səmərəlilik
  - qiymətləndirmə
  - vəzifə
  - göstərici
- 206.** Müddət və tədbirlər planının yerinə yetirilməsi səviyyəsi üzrə layihənin gedişinə nəzarət şəhər rəhbərliklərinin təhsil və elm komitələrinin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir. Burada nədən bəhs edilir.
- √ pozisiya
  - səmərəlilik
  - qiymətləndirmə
  - vəzifə
  - göstərici
- 207.** Partnyor-şəhərlərdə himayəçilik şuralarının fəaliyyətinin problemləri üzrə məsləhət üçün himayəçiliyin inkişafı mərkəzlərinə və məsləhətxana məntəqələrinə müraciətlərin artım dinamikasının vacibliyi. Burada nədən bəhs edilir?
- qiymətləndirmə
  - √ pozisiya
  - göstərici
  - səmərəlilik
  - vəzifə
- 208.** 144) Şəhərlərdə partnyorların təhsil sferasında himayəçiliyin inkişafının xüsusi modelinin təcrübəyə tətbiqinə meyllilik səviyyəsi öyrənilməlidir. Burada nədən bəhs edilir?
- √ pozisiya
  - səmərəlilik
  - qiymətləndirmə
  - vəzifə
  - göstərici
- 209.** Valideyn ictimaiyyətin müxtəlif bələdiyyə, kommersiya və ictimai strukturlarla sosial əməkdaşlığın vacibliyi. Burada nədən bəhs edilir
- √ pozisiya
  - səmərəlilik
  - qiymətləndirmə
  - vəzifə
  - göstərici
- 210.** Təhsil sferasında himayəçiliyin rolu və əhəmiyyəti haqqında müsbət ictimai fikir formalaşmalıdır. Burada nədən bəhs edilir
- √ pozisiya.
  - göstərici
  - səmərəlilik
  - qiymətləndirmə
  - ) kriteriya
- 211.** Kütləvi informasiya vasitələrində nəşrlər təhlil olunmalıdır. Burada nədən bəhs edilir
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya

- kriteriya
- 212.** Layihənin nəticələri barədə partnyorların fikirlərini aydınlaşdırılmalıdır. Burada nədən bəhs edilir
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya
  - kriteriya
- 213.** Layihə çərçivəsində həyata keçirilən tədbirlərin kəmiyyət və keyfiyyət xüsusiyyətləri barədə məlumatların təhlili aparılmalıdır. Burada nədən bəhs edilir?
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya
  - kriteriya
- 214.** Təhsil müəssisələrinin rəhbərlərinin və təhsilin idarə edilməsinin rayon orqanlarının nümayəndələrinin sorğusu aparılmalıdır. Burada nədən bəhs edilir?
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya
  - kriteriya
- 215.** Valideyn ictimaiyyətinin anketləşdirilməsi aparılmalıdır. Burada nədən bəhs edilir?
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya
  - kriteriya
- 216.** Layihənin reallaşdırılmasının ilkin mərhələsində və sonunda əldə olunmuş məlumatların müqayisəli təhlili aparılmalıdır. Burada nədən bəhs edilir?
- √ qiymətləndirmə
  - göstərici
  - səmərəlilik
  - pozisiya
  - kriteriya
- 217.** Himayəçiliyin əhəmiyyətinin dərk edilməsi vacibdir. Söhbət burada nədən gedir?
- √ səmərəlilik
  - monitorinq
  - kriteriya
  - göstərici
  - məqsəd
- 218.** 134) Eksperiment sahələrində himayəçilik şuraları və təhsil müəssisələri arasında əmələ gəlmiş keyfiyyət dəyişiklikləri və rayon təhsil müəssisələri tərəfindən təhsil sferasının inkişafı üçün zəruri olan sosial hərəkətdir. Söhbət burada nədən gedir?
- √ səmərəlilik
  - monitorinq
  - kriteriya
  - göstərici
  - məqsəd

219. 133) Qiymətləndirilir ki, onun icra müddətinin sonuna himayəçiliyin inkişafı mərkəzinin fəaliyyəti şəhərlərdə təhsilin bələdiyyə idarətmə orqanları tərəfindən müqavilə əsasında formal olaraq tələb olunacaq. Söhbət burada nədən gedir?
- √ səmərəlilik
  - monitorinq
  - kriteriya
  - göstərici
  - məqsəd
220. Sosial sferada göstəricilərin özünəməxsus neçə xüsusiyyəti vardır?
- 6.0
  - 3
  - 4.0
  - 5.0
  - √ 2
221. Layihədə «gücləndirmə», «yaxşılaşdırma», «axtarma» haqqında danışarkən, vəzifələrin yerinə yetirilməsini, layihənin həyata keçirilməsini hesab edən hansı konkret nəticə haqqında danışıldığı aydın olmur. Söhbət burada nədən gedir?
- √ göstəricilər
  - vəzifə
  - monitorinq
  - kriteriyalar
  - məqsəd
222. – layihənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirməyə və izah etməyə imkan verən alətdir. Cümləni tamamlayın.
- √ göstəricilər
  - vəzifə
  - monitorinq
  - kriteriyalar
  - məqsəd
223. – layihənin başa çatması anına onun lazımı vəziyyəti haqqında təsəvvürlərdir. Cümləni tamamlayın.
- √ kriteriyalar
  - vəzifə
  - monitorinq
  - göstəricilər
  - məqsəd
224. – özlüyündə idarəetmə orientirləridir. Cümləni tamamlayın.
- √ kriteriyalar
  - vəzifə
  - monitorinq
  - göstəricilər
  - məqsəd
225. – layihənin səmərəliliyinin göstəricilər və kriteriyalar sistemini işləyib hazırlamaq çox vacibdir. Cümləni tamamlayın
- √ monitorinq
  - vəzifə
  - kriteriyalar
  - göstəricilər
  - məqsəd
226. Layihə menecmentində büdcəyə fərhlər partnyorların təqdim etdikləri əmanət yazıları neçə müddətə öz əksini tapıb?

- √ 6
- 7.0
- 8.0
- 9.0
- 5

**227.** Bütçəyə şərtlər partnyorların təqdim etdikləri əmanət yarılarında nəyi özündə əks etdirməməlidir?

- √ qeyri-biznes tərəfindən əmanət
- yerli özünüidarə orqanının əmanəti
- KİV tərəfindən əmanət
- digər
- müraciət edənin əmanəti

**228.** Bütçənin xərc maddələrinin sayı nə qədərdir?

- √ 12
- 11.0
- 13.0
- 14.0
- 10

**229.** Digər birbaşa xərc maddələri neçə yerə bölünür?

- √ 8
- 7.0
- 9.0
- 10.0
- 6

**230.** Personalın xərc maddələri neçə yerə bölünür?

- √ 4
- 5.0
- 6.0
- 7.0
- 3

**231.** Bütçə fondu neçə yerə bölünür?

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

**232.** Digər birbaşa xərclərə xas olmayan variantı seçin.

- √ məsləhətçilər üzrə vergi
- kurslara görə ödəniş
- lisenziya alınmasına görə haqq
- sahələrin idarəsi
- təlimə görə ödəniş

**233.** Personal xərclərə xas olmayan variant seçin.

- √ digər xərclər
- məsləhətçilərə göstərdikləri xidmətə görə qonorar
- gəlir vergisi

- ştatda olan əməkdaşlar üzrə vergi və ödənişlər
- əmək haqqı

**234.** Bütçə xərcləri neçə yerə bölünür?

- 4.0
- 6.0
- √ 3
- 2
- 5.0

**235.** Layihə menecmentində layihə büdcəsinin maliyyə əsaslandırılmasının xarakterik olmayan səhvlərin sayı nə qədərdir?

- 3
- 6.0
- 7.0
- 5.0
- √ 4

**236.** Layihə büdcəsinin maliyyə əsaslandırılmasının xarakterik olmayan səhvləri tapın?

- layihə üzrə tələb olunan vəsaitlər smetasında layihəni reallaşdıran təşkilatın şəxsi resursları nəzərə alınmır
- layihə üçün lazım olan maliyyə vəsaitlərinin hesablanması zamanı intellektual mülkiyyətin dəyəri nəzərə alınmır
- təqdim olunan layihədə maliyyə hesabları yoxdur
- √ şəxsi xərclərə nəzərə alınmaqla digər maliyyələşdirmə mənbələrin siyahısı hazırlanır
- təqdim olunan hesablar layihə üçün bu və ya digər məhsul və xidmətlərə qoyulmuş aşağı və yuxarı qiymətlərlə müəyyən edilib

**237.** Layihə menecmentində layihənin büdcəsinin tərtib edilməsində neçə məsləhət mövcuddur?

- 7.0
- 5.0
- 4.0
- 3
- √ 6

**238.** Layihənin büdcəsinin tərtib edilməsində məsləhət olmayan variantı seçin.

- √ antiinflasiyaya mümkün düzəlişləri edin
- büdcənin yalnız real maliyyə informasiyasını özündə əks etdirməsini yadda saxlayın
- büdcəyə olan tələbləri, layihəni maliyyələşdirən təşkilatın imkanlarını bilin
- büdcənin tərtibinə layihəyə təklif yazıldıqdan sonra başlayın
- büdcənin vaxt çərçivəsində müəyyənləşdirin

**239.** Büdcənin tərtib olunmasında aşağıdakı suallardan vacib olmayan variantı seçin.

- √ hansı zaman müddətində pullar xərclənməlidir?
- nə qədər pul lazımdır?
- Sponsorun maliyyə şərtləri necə yerinə yetiriləcək?
- yaranmış məhsul və xidmətlərdən gəlirlər planlaşdırılmış və layihə üzrə xərclərin hansı hissəsini onlar örtə bilər?
- ) verilmiş pullar hansı məqsədlər üçün istifadə olunacaq

**240.** Büdcənin tərtib olunmasında əsasən neçə suala cavab verilməlidir?

- 6.0
- 7.0
- √ 4
- 3
- 5.0

**241.** Tədbirlər planına olan tələblərə xas olmayan variantı seçin



- √ vaxtında və layihənin xüsusi dəyəri hədudlarında yerinə yetirilə bilən ağıllı şəkildə məhdudlaşdırılmış tədbirlər yığımlı göstərilir
- layihə icraçıların tərkib və vəzifələri təsvir olunur
- məsuliyyət daşıyan şəxslərin və icraçıların tərkibi aydın olur
- tədbirlərin yerinə yetirilməsinin təklif olunan ardıcılığı aydın və inandırıcıdır
- Məhz bu tədbirlərin seçilməsi səbəbləri aydındır

242. Tədbirlər planına olan tələblər neçə yerə bölünür?

- √ 3
- 7.0
- 6.0
- 5.0
- 4

243. Tədbirlər planının həyata keçirilməsində təlim metodiki fəaliyyət məsələləri neçə hissədən ibarətdir?

- 5.0
- 6.0
- √ 3
- 2
- 4.0

244. Tədbirlər planının həyata keçirilməsində təlim-metodiki fəaliyyət məsələlərinə xas olan variantı seçin.

- eksperimental sahələrdə işlərin təşkil edilməsi
- himayəçiliyin inkişafı haqqında məlumat bülletenlərinin hazırlanması və çap olunması
- √ Partnyor-şəhərlərdə himayəçilik problemləri üzrə məsləhət məntəqələrində kordinatorların işinin təşkil edilməsi
- elektron saytın yaradılması və elektron poçtun açılması
- partnyor-şəhərlərdə mediakompaniyaların keçirilməsi

245. Tədbirlər planının həyata keçirilməsində məlumat və metodiki təminat məsələləri neçə hissədən ibarətdir?

- 3.0
- 4.0
- √ 5
- 6.0
- 2

246. Tədbirlər planının həyata keçirilməsində məlumat və metodiki təminat məsələlərinə xas olmayan variantı seçin.

- √ şəhərlərdə eksperimental sahələrdə işlərin təşkil edilməsi
- himayəçiliyin inkişafı haqqında məlumat bülletenlərinin hazırlanması və çap olunması.
- himayəçilik şuralarının fəaliyyətinin problemləri üzrə «dəyirmi masanın» keçirilməsi
- elektron saytın yaradılması və elektron poçtun açılması
- partnyor-şəhərlərdə mediakompaniyaların keçirilməsi

247. Tədbirlər planının həyata keçirilməsində elmi təminat məsələləri neçə hissədən ibarətdir?

- √ 4
- 2
- 6.0
- 5.0
- 3.0

248. Tədbirlər planının həyata keçirilməsində elmi təminat məsələlərinə xas olmayan variantı seçin.

- √ himayəçilik günün təsis edilməsi
- şəhərlərdə eksperimental sahələrdə işlərin təşkil edilməsi
- partnyor-şəhərlərdə təhsil müəssisələrinin rəhbərlərinin və valideyn ictimaiyyətinin anketləşdirilməsinin aparılması

- məktəbin bələdiyyə-ictimai özünüidarəetməsinin əsaslarının öyrədilməsində şəhərlərin təhsil müəssisələrinin himayəçilik şularının ehtiyaclarının öyrənilməsi və ümumiləşdirilməsi
- himayəçilik hərəkatı haqqında məlumat bankının yaradılması

249. Tədbirlər planının həyata keçirilməsində təşkilati məsələlər neçə hissədən ibarətdir

- √ 4
- 6.0
  - 5.0
  - 3.0
  - 2

250. Maliyyələşdirilmiş layihələrin sayı ... göstəricilərindən biridir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- iqtisadi effektivlik
  - nəticələrin effektivliyi
  - sosial effektivlik
  - xarici effektivlik

251. Təşkilatda layihələr üzrə iş sistemi yoxdursa, onda sosial sifarişə ərazinin yazılması və layihə üçün maliyyələşmənin alınması mümkün ... biridir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- iqtisadi effektivlik
  - sosial effektivlik
  - nəticələrin effektivliyi
  - xarici effektivlik

252. Təşkilatın problemləri onların liderləri tərəfindən aktualıq baxımından nəzərə alın və layihənin nəticəliyinin planlaşdırılmasında ... kimi seçilə bilər. Cümləni tamamlayın.

- xarici effektivlik
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - nəticələrin effektivliyi
- √ effektivlik meyarı

253. Layihə ictimaiyyətlə əlaqə üzrə mütəxəssislərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir.

- √ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər

254. Layihədə vəsaitlərin cəlb edilməsi üzrə mütəxəssislərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir.

- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
  - təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - QKT-lərin obyektlərinin əsasən olmaması
- √ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var

255. Layihədə menecerlərə ehtiyac vardır. Burada hansı problemdən bəhs edilir

- √ təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır

- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 256.** Layihədə dəqiq qurulmuş fəaliyyət yoxdur. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 257.** Səmərəli istifadə olunması sahəsində daimi fəaliyyətin olmaması. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 258.** Uçotun olmaması. Bu hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - ) QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 259.** Layihədə vəsaitlərin cəlb olunmaması. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 260.** Layihədə işlənmiş siyasətin olmaması. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 261.** Layihələrin fəaliyyətlərinin saxlanılması ətraf mühitdə baş verən vəziyyətin konyukturasından asılıdır. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 262.** Layihədə qiymətləndirmə sisteminin qurulmasında çətinliklərə gətirib çıxarır. Burada hansı problemdən bəhs edilir.
- √ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
  - QKT-lərin obyektlərinin əsasən olmaması
  - təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- 263.** Layihədə düzəlişlər edilməsində çətinliklər yarađır. Burada hansı problemdən bəhs edilir.

- √ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- QKT-lərin obyektlərinin əsasən olmaması
- təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər

264. Layihənin monitorinqin aparılmasında çətinliklər vardır. Burada hansı problemdən bəhs edilir.

- √ QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil
- QKT-lərin obyektlərinin əsasən olmaması
- təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxunda ixtisaslı kadrlara ehtiyac var.
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər

265. Layihə və proqramların reallaşdırılmasının səmərəliliyini aşağı salır. Burada hansı problemdən bəhs edilir.

- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər
- təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- təşkilatların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- √ QKT-lərin obyektlərinin əsasən olmaması
- QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil

266. Layihələndirmənin əsas formasını iş planını tərtib olunması təşkil edir. Burada hansı problemdən bəhs edilir.

- √ QKT-lərin obyektlərinin əsasən olmaması;
- QKT çoxu, yazılı şəkildə qeyd olunmuş proqram və layihələrə malik deyil;
- təşkilatların maliyyələşdirilməsi əsasən müvəqqəti və etibarsızdır
- təşkilatların çoxunda ixtisaslı kadrlara ehtiyac var
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllük əsasında işləyirlər;

267. Təşkilatlar çox vaxt onların alıcılara və istehlakçılara təqdim etmək istədikləri məhsulun formalaşmasında öz təsəvvürlərinə və maraqlarına əsaslanırlar. Burada hansı problemdən bəhs edilir.

- √ konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- QKT-lərin obyektlərin əksərən olmaması
- belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər

268. Praktiki olaraq QKT-in 90% iş üçün və sifarişçilərin qəbulu üçün otağa malik deyillər. Burada hansı problemdən bəhs edilir.

- √ QKT-lərin obyektlərin əksərən olmaması
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər

269. Bələdiyyə və təşkilatların işlərini təkrarlamaq. Burada hansı problemdən bəhs edilir.

- √ məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
- təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
- QKT-lərin obyektlərin əksərən olmaması
- konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
- belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər

270. Qərar qəbul olunması, ştatların, könüllülərin yığılması üzrə iş və s. üzrə xüsusi təşkil olunmuş proseduralar yoxdur. Burada hansı problemdən bəhs edilir.
- √ təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
  - məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
  - QKT-lərin obyektlərin əksərən olmaması
  - konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
  - belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
271. Strateji planlaşdırma yalnız məhdud sayda təşkilatlar tərəfindən aparılır. Burada hansı problemdən bəhs edilir.
- √ belə təşkilatlar öz missiyaları haqqında yalnız ümumi təsəvvürə malikdirlər və cəmiyyətdə öz mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər
  - məqsədli qruplara sosial əhəmiyyətli köməyin göstərilməsində dövlətin funksiyasını təkrarlamaq
  - QKT-lərin obyektlərin əksərən olmaması
  - konkurs iştirakçıları öz məqsədli qruplarını tanıyırlar, lakin bir çoxları onların ehtiyac və maraqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
  - təşkilatların liderlərinin və s. iştirakçıların çoxu könüllülük əsasında işləyirlər
272. Layihə menecmentində təşkilati problemlərin sayı nə qədər müəyyənləşmişdir?
- √ 8
  - 7.0
  - 9.0
  - 10.0
  - 6
273. – rayon əhalisi üçün prioritet problemlərinin aşkar edilməsi metodunun istifadə edilməsinin praktik yekunlarıdır. Cümləni tamamlayın.
- √ effektivlik meyarı
  - nəticələrin effektivliyi
  - ümumi effektivlik
  - spesifik meyarlar
  - xarici effektivlik
274. – kimi eləcə də rayon əhalisinin tələbatlarının öyrənilməsi və layihə çərçivəsində vəsaitin cəlb edilməsi üzrə işin nəticələrini istifadə etmək olar. Cümləni tamamlayın.
- √ effektivlik meyarı
  - nəticələrin effektivliyi
  - ümumi effektivlik
  - spesifik meyarlar
  - xarici effektivlik
275. Rayonda hüquq qaydasına riayət etmə ... planlaşdırılan və polisə kömək dəstəsinin fəaliyyətini təmin edən cəlb edilən maliyyə və insan ehtiyatları arasında nisbət ola bilər. Burada nədən bəhs edilir.
- √ effektivlik meyarı
  - nəticələrin effektivliyi
  - ümumi effektivlik
  - spesifik meyarlar
  - xarici effektivlik
276. – sosial layihələrin həyata keçirilməsi dərəcəsilə şərtlənir. Cümləni tamamlayın.
- √ effektivlik meyarı
  - nəticələrin effektivliyi
  - ümumi effektivlik
  - spesifik meyarlar
  - xarici effektivlik

277. – sosial layihənin vəzifələrilə şərtlənir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- ümumi effektivlik
- spesifik meyarlar
- xarici effektivlik

278. – sosial layihənin məqsədilə şərtlənir. Cümləni tamamlayın.

- nəticələrin effektivliyi
- effektivlik meyarı
- √ spesifik meyarlar
- xarici effektivlik
- ümumi effektivlik

279. – layihədə metodların qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- √ spesifik meyarlar
- nəticələrin effektivliyi
- ümumi effektivlik
- effektivlik meyarı
- xarici effektivlik

280. – layihədə işin ayrı-ayrı növlərin qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- √ spesifik meyarlar
- nəticələrin effektivliyi
- ümumi effektivlik
- effektivlik meyarı
- xarici effektivlik

281. – layihə çərçivəsində konkret xidmətlərə xidmət edir. Cümləni tamamlayın.

- √ spesifik meyarlar
- nəticələrin effektivliyi
- ümumi effektivlik
- effektivlik meyarı
- xarici effektivlik

282. – onun effektivliyinin bütövlükdə qiymətləndirilməsinə xidmət edir. Cümləni tamamlayın.

- √ ümumi effektivlik
- nəticələrin effektivliyi
- spesifik meyarlar
- effektivlik meyarı
- xarici effektivlik

283. Sosial layihələrin effektivliyi neçə meyarla müəyyənləşir.

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

284. – onların məqsədli qruplarının vəziyyətini əks etdirən göstəricilər sistemidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı

- iqtisadi effektivlik
- sosial effektivlik
- nəticələrin effektivliyi
- xarici effektivlik

**285.** – onlar sahədə büdcə təşkilatlarının effektiv fəaliyyətini əks etdirən göstəricilər sistemidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**286.** – layihədə onların məzmunu açmalı və sosial layihə məqsədlərinə nail olma səviyyəsi haqda şahidlik etməlidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**287.** – layihədə onlar kompleks xarakter daşmalıdır. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**288.** – sosial layihələrin effektivliyinin kəmiyyət göstəricilərindən ibarətdir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**289.** – sosial layihələrin effektivliyinin keyfiyyət göstəricilərindən ibarətdir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**290.** Layihədə onları təşkilatların fəaliyyət standartları kimi qiymətləndirmək olar. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - xarici effektivlik

**291.** – layihənin gedişində təşkilatları əhəmiyyətli nəticələrə nail olmalarına yönəldən oriyentirlər sistemidir. Cümləni tamamlayın.

- sosial effektivlik
- √ effektivlik meyarı
- xarici effektivlik
  - nəticələrin effektivliyi
  - iqtisadi effektivlik

292. – layihənin gedişində təşkilatları konkret nəticələrə nail olanlarına yönəldilən oriyentirlər sistemidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

293. Onlar layihədə fəaliyyət nəticələrinin ölçüsü olar, sosial layihə haqda keyfiyyət-kəmiyyət informasiyasını özündə saxlaya bilər. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

294. – layihədə onlar ikinci dərəcəli və təsadüfi əlamətlər deyil, əhəmiyyətli və təkrar olunan əlamətləri əks etdirməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

295. – obyektiv olmalıdır. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

296. – hadisənin vəziyyətini obyektiv surətdə əks etdirən əlaməti başa düşürük. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

297. – müəyyən anda bu və ya digər prosesin fərqləndirici əlaməti başa düşülür. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

298. Layihənin nəticələrinin sadalanması ... ilə mütləq tamamlanmalıdır. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik



- 299.** Sosial layihənin gözlənilən nəticələri nə qədər konkret və real olsa, bir o qədər təşkilatın müxtəlif mənbələrdən maliyyə dəstəyini, xüsusilə sosial sifariş əldə etməyə şansı çox olar. Burada nədən bəhs edilir.
- √ iqtisadi effektivlik
  - nəticələrin effektivliyi
  - sosial effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 300.** Sosial sahənin təşkilat və müəssisələri layihəyə görə maddi, maliyyə və başqa ehtiyatları cəlb edə bilərlər, əgər o, dəqiq müəyyənləşdirilmiş və sosial əhəmiyyətli nəticələrin əldə edilməsinə yönəldilməlidir. Burada nədən bəhs edilir.
- √ iqtisadi effektivlik
  - nəticələrin effektivliyi
  - sosial effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 301.** – xüsusi və cəlb edilən ehtiyatların real nisbəti kimi başa düşülür. Cümləni tamamlayın.
- √ iqtisadi effektivlik
  - nəticələrin effektivliyi
  - sosial effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 302.** – xüsusi və cəlb edilən ehtiyatların planlaşdırılmasıdır. Cümləni tamamlayın.
- nəticələrin effektivliyi
  - effektivlik meyarı
  - √ iqtisadi effektivlik
  - xarici effektivlik
  - sosial effektivlik
- 303.** – layihədə əhalinin, könüllülərin və məqsədli qrup nümayəndələrinin planlaşdırılan və real iştirakı arasındakı nisbəti müəyyənləşdirir. Cümləni tamamlayın.
- √ sosial effektivlik
  - nəticələrin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 304.** – sosial əhəmiyyətli məqsədlərə nail olmasının keyfiyyətə müəyyən dərəcəsini başa düşürük. Cümləni tamamlayın.
- √ sosial effektivlik
  - nəticələrin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 305.** – maddi, maliyyə, digər vasitələrin və təşkilatların söylərinin optimal sərfi sətillə xarakterizə olunur. Cümləni tamamlayın.
- √ nəticələrin effektivliyi
  - sosial effektivlik
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - xarici effektivlik
- 306.** – sosial sahə təşkilatlarının praktik fəaliyyətində böyük əhəmiyyət kəsb etməsilə xarakterizə olunur. Cümləni tamamlayın.

- √ nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- effektivlik meyarı
- xarici effektivlik

**307.** – təşkilatda planlaşdırılan son nəticələri xarakterizə edir. Cümləni tamamlayın.

- nəticələrin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- √ xarici effektivlik
- sosial effektivlik

**308.** – təşkilat tərəfindən layihənin məqsədinə nail olması başa düşülür. Cümləni tamamlayın.

- √ xarici effektivlik
- sosial effektivlik
- effektivlik
- effektivlik meyarı
- nəticələrin effektivliyi

**309.** – insani, maddi, maliyyə və s. ehtiyatların istifadəsi başa düşülür. Cümləni tamamlayın.

- √ daxili effektivlik
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

**310.** – insani, maddi, maliyyə və digər ehtiyatların cəlb edilməsi başa düşülür. Cümləni tamamlayın.

- √ daxili effektivlik
- sosial effektivlik
- nəticələrin effektivliyi
- xarici effektivlik
- layihənin effektivliyi

**311.** Layihənin effektivliyi neçə yerə bölünür?

- 4.0
- 6.0
- √ 2
- 3
- 5.0

**312.** – məqsədlərə səmərəli, qəti edici nail olunmaçı başa düşülür. Cümləni tamamlayın.

- √ layihənin effektivliyi
- effektivlilik
- iqtisadi effektivlik
- effektivlik meyarı
- sosial effektivlik

**313.** – hər şeydən əvvəl idarə effektivliyi başa düşülür. Cümləni tamamlayın.

- √ layihənin effektivliyi
- effektivlilik
- iqtisadi effektivlik

- effektivlik meyarı
  - sosial effektivlik
- 314.** Layihədə öz problemlərinin müstəqil yaşaması üçün özünü realizə, özünü uyğunlaşdırma texnologiyaları mənimsənilməlidir. Burada nədən bəhs edilir.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 315.** Layihədə savadlılığın hüquqi və digər növlərinin yüksəldilməsi, məlumatlılığın yaxşılaşdırılması yolu ilə mümkündür. Burada nədən bəhs edilir.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 316.** Layihədə tələbatların ödənilməsi üçün yerli birliyin bütün ehtiyatlarının toplanması və insanların yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsi üçün şərait yaradılmalıdır. Burada nədən bəhs edilir.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 317.** Tələbatlar öyrənilib qiymətləndirildikdən sonra, onların ödənilmə imkanları və metodları üzrə çıxarıldıqdan sonra sosial sahədə büdcə təşkilatlarının rəhbərləri qarşısında məqsəd yaranır. Burada nədən bəhs edilir.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 318.** Sosial sahədə təşkilatın əsas məqsədi – onların məqsədli qruplarının sosial tələbatlarının öyrənilməsidir. Burada nədən bəhs edilir.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 319.** – ehtiyatların optimal sərf edilməsi zamanı əhalinin tələbatlarının ödənilməsi üzrə məqsədin maksimal dərəcədə mümkün nail olması kimi ifadə etmək olar. Cümləni tamamlayın.
- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik
- 320.** Təşkilatın ... onların məqsədli qrupların ehtiyac və tələbatlarına pozitiv cəhətdən reaksiya vermək qabiliyyətində ifadə olunur. Cümləni tamamlayın.
- √ effektivlik
- layihənin effektivliyi

- iqtisadi effektivlik
- effektivlik meyarı
- sosial effektivlik

**321.** Bazar iqtisadiyyatın ... elə bir haldır ki, bu zaman cəmiyyətin digər üzvlərinin vəziyyətini pisləşdirmədən heç olmasa bir nəfərin tələbatlarının ödəmə dərəcəsini artırmaq mümkün deyildir. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

**322.** ?=H/m=nəticə/məqsəd. Burada nədən bəhs edilir?

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

**323.** – məqsədin həyata keçirilməsi kimi ifadə olunur. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

**324.** – vasitə, priyom və s. deməkdir. Cümləni tamamlayın.

- iqtisadi effektivlik
- √ effektivlik
- sosial effektivlik
  - layihənin effektivliyi
  - effektivlik meyarı

**325.** – hərəkət nəticəsidir. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

**326.** Latın çözümdən tərcümədə – icra, hərəkət anlamındadır. Burada nədən bəhs edilir.

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

**327.** Məqsəd və nəticə nisbəti məhz işin ... haqqında təsəvvür yaradır. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
  - iqtisadi effektivlik
  - effektivlik meyarı
  - sosial effektivlik

328. Hazırki məhdud ehtiyatlar mövcudluğunda cəmiyyətin bütün üzvlərinin tələbatları tam ödənilirsə, milli iqtisadiyyat ... sayılır. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- sosial effektivlik

329. – ictimai istehsalın səmərəliliyini göstərən insan fəaliyyətinin başlıca xarakteristikalarından biridir. Cümləni tamamlayın.

- √ effektivlik
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- sosial effektivlik

330. Layihədə əgər fikirləşirsiniz ki, cədvəlin sağ cərgəsindəki məlumatlara uyğun olub-olmaması üçün ... işləyib hazırlamırsınız və sakitcə yatıb gözləyə bilərsiniz ki, nə vaxtsa müsabiqədə qələbə qazanmağınız haqda sizə xəbər verəcəklər, böyük səhvə yol verərsiniz. Bu yalnız layihənin davamlılığının yoxlanmasının başlanğıcıdır. Cümləni tamamlayın.

- √ sosial effektivlik
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- effektivlik

331. Layihənin mətninə qayıtmaq və bazara istiqamətlənən ... bütün əsas xarakteristikalarının mövcudluğu üçün əlavə işləyib tamamlamaq lazımdır. Cümləni tamamlayın.

- √ sosial effektivlik
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- effektivlik

332. 221) Təşkilatın ... xidmətlər bazarına istiqamətlənən bütün yeddi əsas tərkib hissəsini diqqətlə oxuyun və layihəyə münasibətdə hər bir mövqə üzrə özünü konkret cavab verin. Əgər cavablar bütün yeddi xarakteristika üzrə cədvəlin sağ cərgəsinə uyğundursa, deməli, siz cəsarətlə layihəni müsabiqəyə göndərə bilərsiniz.

- √ sosial effektivlik
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- effektivlik

333. – onun «takmış kağızıdır»? cümləni tamamlayın.

- √ sosial layihənin effektivliyi
- layihənin effektivliyi
- iqtisadi effektivlik
- effektivlik meyarı
- effektivlik

334. Layihənin daxili ekspertizası üçün qoyulmuş suallara xas olmayan variantı seçin.

- √ Layihənin əldə olunan nəticələri onun gəlirlərilə proporsionaldır
- Həll edilən problem bu günkü ehtiyacı ödəyirmi
- Layihəni yaratmış təşkilat onu idarə edə biləcəkmidi
- təşkilatın layihəyə tövhəsi nə qədərdir?

- Layihənin gedişində konkret hansı problemlər həll olunur

**335.** Layihə menecmentində layihənin daxili ekspertizasiyası üçün neçə sual qoyulmuşdur?

- √ 9
- 8.0
- 10.0
- 11.0
- 7

**336.** Təşkilatın fəaliyyətinin digər istiqamətlərini həyata keçirmək qabiliyyəti hazırkı konkret layihənin maliyyələşdirilməsini gücləndirməlidir. Burada nədən bəhs edilir.

- √ təşkilatın bütövlükdə
- bütövlük
- obyektivlik
- davamlılıq
- məhdudluq

**337.** Layihənin hərəkət planına əlavə iqtisadi əsaslandırma, niyyətlər haqqında protokollar yaxud layihənin gələcək maliyyələşdirmə haqqında digər subyektlərlə bağlanan müqavilələr olmalıdır. Burada nədən bəhs edilir.

- təşkilatın bütövlükdə inkişafı
- məhdudluq
- bütövlük
- obyektivlik
- √ davamlılıq

**338.** Layihədə gələcək maliyyələşdirməni təmin etmək üçün konkret tədbirlər və hərəkət planı olmalıdır. Burada nədən bəhs edilir.

- √ davamlılıq
- bütövlük
- obyektivlik
- təşkilatın bütövlükdə inkişafı
- məhdudluq

**339.** Layihədə aşağıdakı suala cavab tapılmalıdır: «Zəmanət varmı ki, layihənin gələcək maliyyələşdirilməsi üçün vəsait digər mənbələrdən axtarılacaq?» Burada nədən bəhs edilir.

- √ davamlılıq
- bütövlük
- obyektivlik
- təşkilatın bütövlükdə inkişafı
- məhdudluq

**340.** Layihədə aşağıdakı suala cavab tapılmalıdır: «zəmanət varmı ki, layihənin maliyyələşdirilməsi davam etdirilməyəcək?» Burada nədən bəhs edilir.

- √ davamlılıq
- bütövlük
- obyektivlik
- təşkilatın bütövlükdə inkişafı
- məhdudluq

**341.** Layihədə konkret vəzifələrin yerinə yetirilməsi metodları əsaslandırılmalıdır. Burada nədən bəhs edilir.

- √ müəlliflərin səriştəliyi
- bütövlük
- ardıcılıq və səlislilik
- obyektivlik
- məhdudluq

342. Layihədə məqsəd, vəzifə və metodlar aydın göstərilmişdir. Burada nədən bəhs edilir.

- √ müəlliflərin səriştəliyi
- bütövlük
- ardıcılıq və səlislik
- obyektivlik
- məhdudluq

343. Layihədə problemin qoyuluşu zamanı mümkün qədər sosioloji, ya başqa tədqiqatlar, hazırkı sahə nümayəndələrinin mülahizələri və s. təqdim edilməlidir. Burada nədən bəhs edilir.

- √ obyektivlik
- bütövlük
- ardıcılıq və səlislik
- müəlliflərin səriştəliyi
- məhdudluq

344. Layihənin tərtibi zamanı avadanlığın alınmasına çəkilən xərcləri əsaslandırmaq lazımdır. Burada nədən bəhs edilir.

- √ obyektivlik
- bütövlük
- ardıcılıq və səlislik
- müəlliflərin səriştəliyi
- məhdudluq

345. Layihənin büdcəsi qiymətlərin əslində mövcud səviyyəsi əsasında tərtib edilir. Burada nədən bəhs edilir

- √ obyektivlik
- bütövlük
- ardıcılıq və səlislik
- müəlliflərin səriştəliyi
- məhdudluq

346. Layihədə aydın olmalıdır ki, müəlliflərin digər layihələrlə və analoji problemlərin həllinə yanaşmalarla tanışdırlar və öz yanaşmalarını əsaslı olaraq seçirlər. Burada nədən bəhs edilir.

- √ obyektivlik
- bütövlük
- ardıcılıq və səlislik
- müəlliflərin səriştəliyi
- məhdudluq

347. Layihədə göstərilmişdir ki, həllinə yönəldilən layihə ideyası, problem heç də təsadüfi deyil, situasiyanın dərk edilməsi üzrə müəllif işinin nəticəsi kimi meydana çıxmışdır. Burada nədən bəhs edilir.

- √ obyektivlik
- bütövlük
- ardıcılıq və səlislik
- müəlliflərin səriştəliyi
- məhdudluq

348. Yaxşı layihənin hər bir bölməsindən oxumağa başlamaq olar, istər bu büdcə olsun, ya da problemin qoyuluşu layihənin bütün bölmələri bir-birindən irəli gəlir. Eyni zamanda onlar qətiyyətlə bir-birindən asılı deyil, müstəqildirlər ki, bu da layihə haqqında bütövlükdə təəssürat yaratmağa imkan verir. Burada nədən bəhs edilir.

- √ ardıcılıq və səlislik
- bütövlük
- obyektivlik
- müəlliflərin səriştəliyi
- məhdudluq

349. Layihə yazılmış plana uyğun olmalıdır. Burada nədən bəhs edilir.

- √ ardıcılıq və səlislik
- bütövlük
- obyektivlik
- müəlliflərin səriştəliyi
- məhdudluq

350. Layihənin ekspert qiymətləndirilməsi neçə mərhələdə həyata keçirilir

- √ 7
- 9.0
- 6.0
- 8.0
- 5

351. Layihənin məhdudluğu neçə tələbi yerinə yetirməlidir.

- √ 5
- 7.0
- 6.0
- 4.0
- 3

352. Layihədə onları təşkilatların fəaliyyət standartları kimi qiymətləndirmək olar. Burada nədən bəhs edilir.

- xarici effektivlik
- sosial effektivlik
- iqtisadi effektivlik
- nəticələrin effektivliyi
- √ effektivlik meyarı

353. – insan həyatının əmək və məişət şəraitindən sağlamlıq və istirahətindən olan bütün sahələri əhatə edir. Cümləni tamamlayın.

- √ sosial sfera
- koalisiyanın yaradılması
- «döyünən» menecment
- ontosintez
- QKT

354. – ictimai həyatın bütün tərəflərini təmin etməkdir. Cümləni tamamlayın.

- QKT
- koalisiyanın yaradılması
- «döyünən» menecment
- ontosintez
- √ sosial sfera

355. – maddi və mənəvi sərvətlərin bölüşdürülməsidir. Cümləni tamamlayın.

- √ sosial sfera
- ontosintez
- «döyünən» menecment
- koalisiyanın yaradılması
- QKT

356. – ümumi məqsədə nail olmaq üçün maraqların birləşməsidir. Cümləni tamamlayın.

- √ koalisiyanın yaradılması



- ontosintez
  - «döyünən» menecment
  - sosial sfera
  - QKT
- 357.** Sosial-iqtisadi sistemdə ayrılmaq-yaxınlaşma, əlaqənin zəiflənməsi – onların güclənməsinə çevrilir, keyfiyyətcə yeni resurs daşıyan münasibətlərinin əsasında idarə edilməsidir. Burada nədən bəhs edilir:
- √ «döyünən» menecment
  - ontosintez
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - QKT
- 358.** – keçid dövrünün qeyri-taraz sosial-iqtisadi sistemlərinin menecer və müştərinin inkişafın təbii dalğalanması prosesində, hansı ki, differensasiya meyilləri inteqrasiya meyillərin idarə edilməsidir. Cümləni tamamlayın.
- √ «döyünən» menecment
  - ontosintez
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - QKT
- 359.** Fəaliyyət mexanizminə görə dünya materialının ayrı-ayrı hissələrindən hansısa vahidin meydana gəlməsi bu vahidliyə xas olan, lakin onun hissələrinə xas olmayan xüsusiyyətin verilməsi prosesidir. Burada nədən bəhs edilir.
- √ ontosintez
  - «döyünən» menecment
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - QKT
- 360.** – nümunələrin və proqramların köməylə daimi dəyişmə prosesi olan mədəniyyətin əsasını təşkil edən dünya materiallarından olan reallıqdır. Cümləni tamamlayın.
- √ ontosintez
  - «döyünən» menecment
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - QKT
- 361.** – ontoloji sintezdir. Cümləni tamamlayın.
- √ ontosintez
  - «döyünən» menecment
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - QKT
- 362.** – məqsədli mənfəət götürmək ə əldə olunan mənfəəti iştirakçılar arasında bölüşdürmək olmayan təşkilatdır. Cümləni tamamlayın.
- √ QKT
  - «döyünən» menecment
  - koalisiyanın yaradılması
  - sosial sfera
  - ontosintez
- 363.** Sosial-iqtisadi proseslərin planlaşdırmaq məqsədilə məlumatların kütləvi kommunikasiya vasitələrin toplanmasıdır. Burada nədən bəhs edilir.
- √ monitoring

- matris
- volontyorların menecmenti;
- model
- marketoloq

**364.** – sosial-iqtisadi proseslərə nəzarət etməkdir. Cümləni tamamlayın.

- √ monitorinq
- matris
  - volontyorların menecmenti
  - model
  - marketoloq

**365.** – sosial-iqtisadi hadisənin müşahidə edilməsi deməkdir. Cümləni tamamlayın.

- marketoloq
  - volontyorların menecmenti
  - model
- √ monitorinq
- matris

**366.** – latınca tərcümədə yada salan deməkdir. Cümləni tamamlayın.

- √ monitorinq
- matris
  - volontyorların menecmenti
  - model
  - marketoloq

**367.** Bu sistemi yaradılması və ya idarə edilməsi üçün orijinal haqqında biliklərin saxlanması lazımdır. Burada nədən bəhs edilir.

- √ model
- matris
  - volontyorların menecmenti
  - monitorinq
  - marketoloq

**368.** – müəyyən predmetin və ya hadisənin analoqudur. Cümləni tamamlayın.

- √ model
- matris
  - volontyorların menecmenti
  - monitorinq
  - marketoloq

**369.** – orijinal sistemin bəzi əhəmiyyətli xassələrini əks etdirir. Cümləni tamamlayın.

- √ model
- matris
  - volontyorların menecmenti
  - monitorinq
  - marketoloq

**370.** – latınca tərcümədə «nümunə» deməkdir. Cümləni tamamlayın.

- √ model
- matris
  - volontyorların menecmenti
  - monitorinq
  - marketoloq

**371.** Könüllülər bizim həyatımızın istənilən sferasında fəaliyyət göstərə bilirlər, lakin ictimai və qeyri-kommersiya təşkilatlarında onlar daha lazımlıdırlar. Burada nədən bəhs edilir.

- √ volontyorların menecmenti
- matris
- model
- monitorinq
- marketoloq

**372.** – həvəsləndirmək və təşkilatın məqsədinə nail olunmasına istiqamətlənməsidir. Cümləni tamamlayın.

- √ volontyorların menecmenti
- matris
- model
- monitorinq
- marketoloq

**373.** – istiqamətləndirmə ilə təşkilatın məqsədlərinə nail olmasına könüllülərin cəlb edilməsidir. Cümləni tamamlayın.

- √ volontyorların menecmenti
- matris
- model
- monitorinq
- marketoloq

**374.** - sistemə nəzarət etməkdir. Cümləni tamamlayın.

- √ volontyorların menecmenti
- matris
- model
- monitorinq
- marketoloq

**375.** – ümumi bir şeyin sonradan əmələ gəlməsini bildirən hansısa ilkin başlanğıcdır. Cümləni tamamlayın.

- √ matris
- volontyorların menecmenti
- model
- monitorinq
- marketoloq

**376.** – ümumi sxemi bildirən hansısa ilkin formadır. Cümləni tamamlayın.

- √ matris
- volontyorların menecmenti
- model
- monitorinq
- marketoloq

**377.** Ümumi mənada ... ümumi əsası bildirən hansısa ilkin başlanğıc formasıdır. Cümləni tamamlayın.

- √ matris
- volontyorların menecmenti
- model
- monitorinq
- marketoloq

**378.** – istehsal-satış üzrə mütəxəssis. Cümləni tamamlayın.

- model
- marketoloq
- √ matris
- volontyorların menecenti
- monitoring

**379.** – dövlət hakimiyyət orqanları vasitəsilə maraqların hərəkəti prosesidir. Cümləni tamamlayın.

- √ lobbizm
- kvari
- koalisiya
- kreativ menecer
- qrant

**380.** – arqumentləşdirmə sisteminin hazırlanması və qəbul edilməsi mexanizmini özündə birləşdirən çoxpilləli prosesdir. Cümləni tamamlayın.

- √ lobbizm
- kvari
- koalisiya
- kreativ menecer
- qrant

**381.** – qurucu menecerdir. Cümləni tamamlayın.

- √ kreativ menecer
- kvari
- koalisiya
- lobbizm
- qran

**382.** – yaradıcı menecerdir. Cümləni tamamlayın.

- √ kreativ menecer
- kvari
- koalisiya
- lobbizm
- qrant

**383.** – dövlətlərin və s. ittifaqıdır. Cümləni tamamlayın.

- √ koalisiya
- kvari
- kreativ menecer
- lobbizm
- qrant

**384.** – qeyri-kommersia xarakterli təşkilatdır. Cümləni tamamlayın.

- √ kvari
- lobbizm
- kreativ menecer
- koalisiya
- qrant

**385.** – bələdiyyə strukturlarından müsabiqələ alınan puldur. Cümləni tamamlayın.

- √ qrant
- koalisiya
- kreativ menecer

- lobbizm
- kvari

**386.** – dövlətdən müsabiqə əsasında alınan puldur. Cümləni tamamlayın.

- √ qrant
- koalisiya
  - kreativ menecer
  - lobbizm
  - kvari

**387.** – müxtəlif fondların müsabiqə əsasında alınan təşkilata təmənnəsiz pul yardımındır. Cümləni tamamlayın.

- √ qrant
- koalisiya
  - kreativ menecer
  - lobbizm
  - kvari

**388.** Layihədə söylənənlərin əhəmiyyətinin nəzərə alınması. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
  - effektivlik meyarı
  - layihənin effektivliyi
  - koalisiya

**389.** Layihədə çıxarılan nəticələrin nəzərə alınması. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
  - effektivlik meyarı
  - layihənin effektivliyi
  - koalisiya

**390.** Layihədə mülahizələrin nəzərə alınması. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
  - effektivlik meyarı
  - layihənin effektivliyi
  - koalisiya

**391.** Şəhər miqyasında daxili marketinq mühitində müxtəlif subyekt nümayəndələrin fikrini nəzərə alır. Burada nədən bəhs edilir.

- effektivlik meyarı
- √ meyarların qiymətləndirilməsi;
- koalisiya
- kompaniya
- layihənin effektivliyi

**392.** Şəhər miqyasında xarici marketinq mühitində müxtəlif subyekt nümayəndələrin fikrini nəzərə alır. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
  - effektivlik meyarı
  - layihənin effektivliyi
  - koalisiya

**393.** Layihədə xərclər planlaşdırılır. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
- effektivlik meyarı
- layihənin effektivliyi
- koalisiya

**394.** Layihədə nəticələrin təmin edilməsilə bağlı xərclərin nisbətinin kəmiyyət qiymətləndirilməsi. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
- effektivlik meyarı
- layihənin effektivliyi
- koalisiya

**395.** Layihədə əldə edilmiş nəticələrin qiymətləndirilməsi. Burada nədən bəhs edilir.

- √ meyarların qiymətləndirilməsi
- kompaniya
- effektivlik meyarı
- layihənin effektivliyi
- koalisiya

**396.** Effektivlik meyarların qiymətləndirilməsi neçə üsulla həyata keçirilir.

- √ 2
- 4.0
- 5.0
- 6.0
- 3

**397.** – layihə rəhbərinin idarəetmə keyfiyyətini göstərməlidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

**398.** – təşkilat rəhbərinin idarəetmə keyfiyyətini əks etdirməlidir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

**399.** Layihə kütləvi informasiya vasitələrinə göstərməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

**400.** Layihə qeyri-ticarət strukturlarına göstərməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi

- layihənin effektivliyi
- koalisiya

401. Layihə ticarət orqanlarına göstərilməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

402. Layihə bələdiyyə göstərilməlidir. Burada nədən bəhs edilir.

- kompaniya
- layihənin effektivliyi
- √ effektivlik meyarı
- koalisiya
- meyarların qiymətləndirilməsi

403. Layihə dövlətə göstərilməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

404. Layihəni onlar əhaliyə göstərməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

405. Layihənin məqsədli qrup tələbatlarının ödənilməsi üçün təşkilatın istifadə etdiyi metodların ifadə edilməsi. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

406. Layihənin məqsədli qrup tələbatlarının ödənilməsi üçün təşkilatın istifadə etdiyi bütün formaları ifadə etməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

407. Layihənin məqsədli qrup tələbatların ödənilməsi üçün təşkilatın istifadə etdiyi bütün növlərin təsir qüvvəsini ifadə etməlidir. Burada nədən bəhs edilir.

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

408. Hər bir qaldırılan problem son nəticə – inkişaf etmiş daxili mühit nöqtəyi-nəzərindən eyni tərzdə araşdırıla bilər və beləliklə ... üzə çıxarılır. Cümləni tamamlayın:

- √ effektivlik meyarı
- kompaniya
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- koalisiya

409. Layihədə effektivlik meyarları neçə hissədən ibarətdir.

- √ 3
- 4.0
- 5.0
- 6.0
- 2

410. – ümumi məqsəd üçün müxtəlif təşkilatların birləşməsidir. Cümləni tamamlayın:

- √ koalisiya
- layihənin effektivliyi
- meyarların qiymətləndirilməsi
- effektivlik meyarı
- kompaniya

411. – ümumi məqsəd üçün partiyalar sazişidir. Cümləni tamamlayın:

- effektivlik meyarı
- layihənin effektivliyi
- √ koalisiya
- kompaniya
- meyarların qiymətləndirilməsi

412. – ümumi məqsəd üçün dövlətlər sazişidir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

413. – ümumi məqsəd üçün ittifaq sazişidir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

414. – ümumi məqsədlərə nail olmaq üçün sənaye birliklərin birləşməsidir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

415. – ümumi məqsədlərə nail olmaq üçün qeyri-məhdud təşkilatların sazişidir. Cümləni tamamlayın



- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**416.** – ümumi məqsədlərə nail olmaq üçün məhdud təşkilatların sazişidir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**417.** – latınca birləşmək deməkdir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**418.** – ümumi məqsədlərə nail olmaq üçün maraqların birləşdirilməsi prosesidir. Cümləni tamamlayın

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**419.** – ümumi məqsədlərə nail olmaq üçün hörmət edilməsi əsasında müttəfiqlərin üzə çıxarılmasıdır. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**420.** – ümumi məqsədlərə nail olmaq üçün maraqların dərk edilməsidir. Cümləni tamamlayın:

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**421.** – yaradılması ümumi məqsədlərə nail olunması prosesidir. Cümləni tamamlayın

- √ koalisiya
- effektivlik meyarı
- meyarların qiymətləndirilməsi
- layihənin effektivliyi
- kompaniya

**422.** Layihədə dövlət hakimiyyəti orqanları vasitəsilə araqların hərəkət prosesidir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- √ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı

- partnyorlarla qarşılıqlı əlaqə
- formalaşan daxili mühitin mövcudluğu

**423.** Arqumentasiya qəbul edilən mexanizmin çox pilləli sistemidir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- partnyorlarla qarşılıqlı əlaqə
- formalaşan daxili mühitin mövcudluğu

**424.** Layihədə qəbul edilən mexanizmin çox pilləli olması. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- ✓ lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması
- formalaşan daxili mühitin mövcudluğu
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- partnyorlarla qarşılıqlı əlaqə

**425.** Layihənin yerinə yetirilməsi gedişində kütləvi informasiya vasitələri ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ partnyorlarla qarşılıqlı əlaqə
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- formalaşan daxili mühitin mövcudluğu

**426.** Layihədə qeyri-kommersiya strukturlardapartnyor qarşılıqlı əlaqədə ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ partnyorlarla qarşılıqlı əlaqə
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- formalaşan daxili mühitin mövcudluğu

**427.** Layihədə kommersiya strukturlarda partnyorluq qarşılıqlı əlaqədə ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı; 4)) partnyorlarla qarşılıqlı əlaqə
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlanması.
- partnyorlarla qarşılıqlı əlaqə
- formalaşan daxili mühitin mövcudluğu

**428.** Layihədə bələdiyyə ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- formalaşan daxili mühitin mövcudluğu

**429.** Layihədə dövlət ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- ✓ partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- formalaşan daxili mühitin mövcudluğu

430. Effektivlik göstəriciləri maraqlı tərəflərlə şərikli yazılmış proqramlarda ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- √ partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
431. Layihədə ekspert qiymətləndirmələrin əmsalını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
432. Layihədə qoyulan əməyi nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
  - formalaşan daxili mühitin mövcudluğu
433. Layihədə «əmək dəyərinin» əmsalını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
434. Layihədə onların sərf edilmiş vaxtı nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
435. prosesi. Layihədə olan balların köməyi ilə ixtisas dərəcəsini nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
436. Layihədə onların «ədalət» şkalaları nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- √ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi;
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yoluna xarici mühitə təşkilatın möhkəmləndirilməsi

437. Layihədə onların haqq-hesabı pay haqlarını nəzərə almaqla mümkündür. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - ✓ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
438. Effektivlik göstəriciləri əmək haqqının «tarifsiz» modelləri əsasında cəlb edilmiş mütəxəssislərin keyfiyyətini əks etdirən parametrlər ola bilər. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
439. Effektivlik göstəriciləri əmək haqqının «tarifsiz» modelləri əsasında cəlb edilmiş mütəxəssislərin kəmiyyətini əks etdirən parametrlər ola bilər Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
  - formalaşan daxili mühitin mövcudluğu
440. Üfiqi üzrə sosial partnyorluq sisteminin inkişafını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
  - formalaşan daxili mühitin mövcudluğu
441. Şaquli üzrə sosial partnyorluq sisteminin inkişafını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
442. İctimaiyyətlə əlaqələrin qurulmasını nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
443. Sifarişçilərin sisteməlik öyrənilməsini nəzərdə tutur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.
- ✓ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
  - menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
  - partnyorların axtarış nəticələri və analogi strukturlarla qarşılıqlı əlaqə
  - lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
  - formalaşan daxili mühitin mövcudluğu
444. Təşkilat fəaliyyətinin hazırkı istiqaməti məqsədli qrupları nəzərdə tutulur. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- √ qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolula xarici mühitə təşkilatın möhkəmləndirilməsi
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi.
- formalaşan daxili mühitin mövcudluğu

445. Layihədə hər bir təşkilatın ayrıca real şəraitindən çıxış edir. Burada hansı meyarın effektivlik göstəricisindən bəhs edilir.

- √ formalaşan daxili mühitin mövcudluğu
- menecer, mühasib və s. daxil etməklə ixtisaslı kadrların cəlb edilməsi hesabına təşkilatın inkişafı
- partnyorların axtarış nəticələri və analoji strukturlarla qarşılıqlı əlaqə
- lobbizm sisteminin bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə normativ aktların hazırlıq prosesi
- qeyri-kommersiya menecment elementlərinin savadlı istifadə edilməsi yolu ilə xarici mühitə təşkilatın möhkəmləndirilməsi

446. Layihədə meyarın effektivlik göstəriciləri neçə hissədən ibarətdir.

- √ 7
- 6.0
- 8.0
- 9.0
- 5

447. Gələcək perspektivdə bu layihənin dayanıqlığı ... bu göstəricilərdən asılıdır. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

448. Dəstək verən təşkilatların sayı ... göstəricilərdəndir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- nəticələrin effektivliyi
- sosial effektivlik
- iqtisadi effektivlik
- xarici effektivlik

449. Cəlb olunmuş vəsaitlərin miqdarı ... göstəricilərindəndir. Cümləni tamamlayın.

- √ effektivlik meyarı
- xarici effektivlik
- iqtisadi effektivlik
- sosial effektivlik
- nəticələrin effektivliyi